



www.musavat.com

MÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 14-16 sentyabr 2019-cu il Şənbə № 190 (7360) Qiyməti 60 qəpik

Xəbər

Yevlaxda faciə:
üstünə təkər
düşən
yaşlı qadın
oldü

yazısı sah.10-da

Gündəm

Azərbaycanın Qarabağla bağlı
diplomatik həmləsi



Ərazi bütövlüyünə saygısız
yanaşan Fransaya nota
verildi; Ermənistən
hakimiyətinə xəbərdarlıq
edildi; ordumuzun
genişmiyyətli hərbi
təlimləri başlayıv...

yazısı sah.9-da

Dövlət qurumları səfərbər oldu:
dövriyyədəki tonlarla leş əti
haralarda qarşımıza çıxa bilər?

yazısı sah.3-də

Şəhid pilotun ailəsi ictimaiyyətə
müraciət etdi - "Bizim adımızdan..."

yazısı sah.2-də

YAP müxalifətlə münasibətləri
sixlaşdırmaq istəyir

yazısı sah.6-da

ABŞ avtoritarizmə
meyllənə bilər: Tramp Ağ Evi
"özəlləşdirməyə" hazırlanır

yazısı sah.12-də

Balaxanı - təkcə neftlə
deyil, qədim tarixi ilə
tanınan kənd... - reportaj

yazısı sah.13-də

Tanınmış iqtisadçı: "Azərbaycanda
kampuslu universitetlərin
yaradılmasının vaxtı çatıb"

yazısı sah.10-da

Ölkədə kölgə iqtisadiyyatını necə
aranan qaldırmaq olar - təkliflər

yazısı sah.11-də

NATO keçmiş baş katibinin
"torpaqları ver, alyansa qoşul"
fikrinə Bakıdan reaksiyalar

yazısı sah.4-də

Birinciləri ilk dərs gününə
necə hazırlamalı? -
Psixoloq tövsiyələri

yazısı sah.15-də

TANINMIS HƏRƏKATÇI-HÜQUQSÜNASI İŞ ADAMI OFİSİNDE QƏTL ETDİ - TOVUZDA ŞOK OLAY

Sabiq nazir müavini ilə qohum olan iş
adımı sabiq məhkəmə sədrini güllələdi;
kriminal olayın təfərrüati "Yeni Müsavat"da...



yazısı sah.5-də

Pasinyanı ABŞ səfərində yenə fiasko gözləyir - iki sebəb

Erməni baş nazir yenə Trampa yaxın düşməyə çalışacaq,
amma...; zaman İrəvanın xeyrinə işləmir

yazısı sah.8-də



İsgəndər
Həmidovdan
xəbər var

yazısı sah.3-də



Yunis Hüseynov:
"Yurçeviçi bas
məşqçi saxlamayacaqlar"

yazısı sah.14-də



Sərdar
Cəlaloğlu
2003-cü ilin
gizlilərini açdı

yazısı sah.4-də



Ərdoğanın Azərbaycana səfəri zamanı iki ölkə arasında Preferensial Ticarət Sazişi imzalanacaq

"Bir ay sonra Türkiye prezidenti Recep Tayyib Ərdoğan Türk dillili Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq".

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiye Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

F. Oktay deyib ki, toplantı çərçivəsində Azərbaycan və Türkiye prezidentləri arasında görüş keçiriləcək: "Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin hecmi 3,2-3,3 milyard dollar civarındadır. Bu il imzalanacaq Preferensial Ticaret Sazişi ticarət dövriyyəsini daha da artırmağa imkan verəcək. Preferensial Ticaret Sazişi üzərində iş artıq başa çatıb, istəyirik ki, sazişi prezidentlərimiz imzalasın".



Azərbaycan ucot dərəcəsinə görə dünyada 38-cidir

Azərbaycan Mərkəzi Bankın tətbiq etdiyi ucot dərəcəsinin (hazırda 8%-dir) aşağı həddine görə dünyada 38-cidir.

"Report" bu barədə türk mətbuatına istinadən xəbər verir.

Siyahiyə sondan liderliyi iqtisadi böhran yaşayan Argentina edir. Bu ölkədə ucot dərəcəsi 86%-dir. Sondan 2-ci yerde 50%-lik göstərici ilə Zimbabve, sondan 3-cü yerde isə 27,9%-lik göstərici ilə Venezuela qərarlaşdır.

Avrozonaya daxil olan 21 ölkədə ucot dərəcəsi 0% olduğunu halda bəzi ölkələrdə mənfidir. Məsələn, ucot dərəcəsi Yaponiyada -0,1%, İsvəndə -0,25%, Danimarka -0,65%, İsvəndə isə -0,75%-dir.

Azərbaycan siyahida Qazaxistan, Ukrayna, Özbəkistan, Belarus, Türkiye və İranı qabaqlayıb, Meksika ilə eyni yeri bölüşüb.

İlk dərs günü Şamaxıda məktəblini maşın vurub öldürdü

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəberinə görə, hadisə sentyabrın 16-da saat 17:00 radələrində Şamaxı şəhərinin "Dördyol" adlanan ərazisində qeydə alınıb. "Niva" markalı minik avtomobili 9 yaşlı Yusif Mübariz oğlu Nuriyevi vurub. Yaralı xəstəxanaya aparılırlər yolda dünəşini dəyişib.

Hadisəni ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abune olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfeli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

"Ötən illə müqayisədə cinayətlərin sayı azalıb" - Vilayət Eyvazov

Sentyabrın 16-da Daxili İşlər Nazirliyində "Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talaşların qarşısının alınması və açılması"nın, həmçinin "Polis sahə rəisi və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər"in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxılan məsələlərin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm istiqamətləri əhatə etdiyi bildirib. O, müvafiq sahələrdə əməliyyat-xidməti fəaliyyətin məqsədyönlü təşkilinin insan hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafələrinin etibarlı qorunması, bütövlükde vətəndaş məmənluğunu təmin edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayet Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edərək əldə edilmiş nəticələrdən, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün görülecek işlərdən danışıblar.

Məruzələr ətrafında ayrı-ayrı şəhər, rayon polis orqanlarının rəisi çoxluqdan çıxış edib.

İclasa yekun vuran nazir V. Eyvazov cari ilin 8 ayında asayışin və ictimai təhlükəsizliyin təminini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükde lətiyinqəcə yeriňə yetirildiyini, cı-



nayətkarlıqla mübarizədə, in-siz bu sahədə fəaliyyətin nəticələrinin tam qənaətbəx olmadığını, antinarkotik təhlükətin gənclər arasında, təhsil məssisələrinde, kütləvi informasiya vasitələrində ve sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlarından - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri olan tədbirlər barədə konkret tapşırıqlar verib.

Ölkə prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin də vətəndaş məmənluğunu təmin etmələri olduğunu xatırladan nazir bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul edilməsinin, cinayətlər nəticəsində zərər-çəkmis şəxslərə dəymis ziyanın istintaq və təhqiqtə prosesində ödətdirilmesinin, polisin səlahiyyətinə aid məsələlərə əlaqədar göstərilən xidmətlərin nümunəvi təmin edilməsinin hər bir orqan rəisi gələndən nəzarətində saxlanılmasının vacibliyini nəzərə çatdırıb.



Gəncədə kütləvi dava olub, 4 qonşu döyülb

Gəncədə qonşular arasında kütləvi dava olub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Ət kombinatı" adlanan ərazisində qeydə alınıb. Belə ki, 1986-ci il təvəllüdü Məmmədov Şamil Əli oğlu, 1992-ci il təvəllüdü Məmmədova Lale Nurəddin qızı, 1986-ci il təvəllüdü Novruzov Rusal Şöhrət oğlu və 1990-ci il təvəllüdü Məmmədova Maral Nurəddin qızı döyülb. Döyünlər xəstəxanaya yerləşdirilərlər. Onların vəziyyətinin normal olduğu bildirilir.

Onlar qonşuları tərefində döyüldüklerini deyiblər.

Hadise ilə bağlı polise məlumat verilib.

Faktla bağlı araştırma aparılır.

Lənkəranda qətl törədən dəstə tutuldu

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətləri Lənkəranda baş verən qətl hadisəsi ilə bağlı məlumat yibib.

Musavat.com-a daxil olan birgə məlumatda bildirilir ki, Lənkərən rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri neticesində rayon ərazisində qeyri-aşkar şəraitdə töredilmiş qətlin üstü "isti izlər"le açılıb.

Bele ki, sentyabrın 14-de 1956-ci il təvəllüdü, Liman şəhər sakini Eyvaz Yusubovun yaşadığı evdə bedeni üzərində zoraklıqla əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Lənkərən Rayon Prokurorlığında Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adammöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri neticesində cinayətin tamah meqsədile Lənkərən rayonu, Liman şəhər sakini - 1969-cu il təvəllüdü Vüsalə Mirzəyeva və 1988-ci il Emil Quliyev ilə birlikdə qabaqcandan razılığa gəlməkə töredilməsinə əsaslı şübhələr müəyyən olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri neticesində V. Hüseynov, V. Mirzəyeva və E. Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

□ Musavat.com

Azərbaycan bugda idxlərini 42% artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumi dəyəri 186,2 mln. ABŞ dolları təşkil edən 852,9 min ton bugda idxlər edilib.

"APA-Economics" in Dövlət Gəmərük Komitesinə istinadən verdiyi məlumatata görə, hesabat dövründə Azərbaycana idxlər olunan bugdanın dəyəri 55,3 mln. dollar və ya 42,2%, həcmi isə 121,9 min ton və ya 16,7% artıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında bugdanın ümumi idxlərini payı 1,86% təşkil edib.

Xəbər verildiyi kimi, Abşeronda mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton məşəyi məlum olmayan, yararsız, ölü heyvan eti aşkar edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin eməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislerinin iştirakı ilə birgə vətəndaşların ərzəq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Əməliyyat zamanı mütəşəkkil dəstə tərkibində birləşdirilmişdir.



Yağışlarında ölen heyvanların etidir. İstər ölkəyə idxl olunan, istərsə də, istehsal olunan et və et məhsullarının keyfiyyət parametrləri haqqında yüksək danışmaq çətindir. Daim eşidir ki, döndən zəhərlənmə oldu, ictimai iaşə müəssiselerində kütləvi zəhərlənmə oldu. Deməli, həmin ərzəq məhsullarının istehsalı, daşınması, saxlanılması, utilizasiyası və bütövlükdə dövriyyəsi pro-

riyyədən çıxarılması istiqamətində ciddi tədbirlər görürlər. Bu sahədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir: "Aşkarlanan qanunsuz hallarla bağlı AQTA tərəfindən kompleks tədbirlərin miqyası genişləndirilib və qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə, ictimai iaşə obyektlərinə və heyvan mənşəli məhsulların emalı sahələrinə həyata keçirilən nəzarət tədbirlərinin - reydlərin sayı artırılıb. Bununla bağlı olaraq Agentlik bir daha ictimai iaşə və heyvan mənşəli məhsul-

larının emalı müəssisələrinin sahiblərinə xəbərdarlıq edərək bildirir ki, baytarlıq nəzarətdən keçməmiş heyvan mənşəli məhsullardan istifadə olunması ilə bağlı hər hansı bir fakt aşkarlandıqda qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. Eyni zamanda, istehlakçılar tövsiyə olunur ki, ictimai iaşə, satış və digər məkanlarda heyvan mənşəli məhsullar alarkən məhsulun baytarlıq nəzarətdən keçidiyi sübut edən sənədləri tələb etsinlər və mənşeyi məlum olmayan bu tipli qida məhsullarının istehlakına yol verməsinlər".

□ Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"

Dövriyyət qurumları

Səfərbaşarı oldu

Dövriyyədəki tonlarla leş əti haralarda qarşımıza çıxa bilər? **Adil Qeybullə:** "Belə leş şəbəkələri adətən kimlərinse himayəsində olur..."

Şəhərə evvəllər eyni əməllərə görə məhkum olunmuş şəxslərin yaratdığı şəbəkənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər. Toplanmış materiallardan müyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.

Belə ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, evvəllər məhkum olunmuş "Leş Tofig" ləqəbli Alibey Rzaxanov Abşeron rayonunun Güzdek qəsəbəsi ərazisində et tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. O, qurdugu cinayətkar şəbəkə vasitəsilə rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin əsasən gecə saatlarında daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.

Əməliyyat tədbirləri zamanı müyyən edilib ki, mütəşəkkil dəstənin rəhbərlərindən biri Əlifxan Rzaxanov Sabirabad rayonunun Xəlfeli kəndində eyni qaydada tədarük məntəqəsi yaradaraq mənşəyi məlum olmayan heyvan ətlərini ətraf rayonlardan toplayaraq Alibey Rzaxanova göndərilməsini təşkil edib. Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdek qəsəbəsində, Sabirabad rayonunun Xəlfeli kəndində, Bakı şəhəri Nəri-



Adil Qeybullə

manov rayonu ərazisində səbəsi ərazisində Bakı şəhərə yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş etin qidaya tam yararsız və insan sağlığına ciddi təhlükə mənbəyi olmasına təsdiq edilib.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılaraq mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbiş olunan şəxsiyyəti hələ ki müyyən edilməyən digər şəxslərin de saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Növbəti tədbir sentyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Suraxani rayonu ərazisində keçirilib. DİN-dən verilən məlumatata göre, Hövsan qə-

seslərinin pozulması ilə bağlıdır".

A.Qeybullanın sözlərinə görə, belə leş şəbəkələri adətən kimlərinse himayəsində olur: "Lakin bəzən son anda hansıa şəkildə onların cinayət əməli aşkarlanır, kimlərse cəzalanır. Ancaq şəbəkə fəaliyyətinə bəzən davam edir. Təessüflər olsun ki, ölkədə et və et məhsullarının baytarlıq nəzarətdən keçməsi formal xarakter daşıyır. Ətin üzərinə möhür vurulsa da, tərkibi yoxlanılmır. Ona görə son vaxtlar ölkədə brusellyoz, qara yara kimi xəstəliklər artır, hətta bəzən ölümə nəticələnir. Bu cür etlərin qəbulu insanlarda müxtəlif xəstəliklərə, o cümlədən zoonoz infeksiyalara səbəb olur. Brusellyoz, Sibir xorası, toksoplazmoz kimi problemlər müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Leş ətinin və mənşəyi belli olmayan, saxlanma şəraiti düzgün olmayan etlərin qəbulu insan orqanızmında ciddi fəsadlar yaradır. Bu barədə "Yeni Müsavat" a dənisan tibb elmləri doktoru Adil Qeybullə bildirdi ki, bu gün ister kolbasa istehsalında, istərsə də, konservləşdirilmiş et məhsullarının istehsalında mənşəyi bilinməyən, yararsız halda olan et məhsulları istifadə edilir: "Həmçinin istehlak müddəti bitmiş et məhsulları yenidən işlənilir. Belə şayiələr də gəzir ki, Azərbaycana idxl olunan etin eksər hissəsi müsən-

İsgəndər Həmidovdan xəbər var

Sabiq nazir ikinci əməliyyata hazırlanır; Fuad Əliyev: "Əhval-ruhiyyəsi yaxşıdır..."

İki hissəyə parçalanan Azərbaycan Xalq Hərəkatının (AXH) qurucusu, sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhəhətində yaranan problemlər aydın davam edir. Bir heftə əncə əməliyyat olunan keçmiş nazir ikinci əməliyyata hazırla-

Bu barədə "Yeni Müsavat" a AXH-nin Qurultaya Həzirlik üzrə Təşkilat Komitəsi sədrinin birinci müavini, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev məlumat verdi. O, İ.Həmidovla telefon vasitəsilə əlaqə saxladığını bildirdi: "İsgəndər bəyle sentyabrın 12-də danışmışam. Keçən həftə əməliyyat olunub. İkinci əməliyyata hazırlanır. İnşallah, gələn həftənin ikinci günü olmalıdır. Ümumi vəziyyəti normaldır. Hamiya salamı var. Çok pozitiv səhəbətimiz oldu. Qurultaya, qurultaya hazırlı işləri ilə maraqlandı. Onun haqqında dedi-qodu yayanlara da xüsusi salamlar dedi. Belə deyərdim, əhval-ruhiyyəsi yaxşı idi".

ALDP sədri AXH-nin fəaliyyətini davam etdiriyini qeyd etdi: "Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi hər həftənin altıncı günü iclas keçirir. Təşkilat Komitəsinin üzvləri rayonlarda keçirilən konfranslarda iştirak edirlər. Keçən həftə 18 rayon və bir neçə qəsəbədə konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib. Bu həftə də 20-yə yaxın təşkilatlarda konfransların keçirilməsi nəzərdə tutulub və keçirilir. Bu qaydada işlərimiz davam etse, protokolların 70 faizi Təşkilat Komitəsinə daxil olandan sonra qurultayı günü müyyən etmək olacaq. Mənim fikrimcə, qurultayı oktyabrın birinci on günlündə keçirə bilərik".

Qeyd edək ki, AXH-nin əvvəlki kimi fəal olmadığı, əksinə, zəiflədiyi yönündə xəbərlər tez-tez rast gelir. Xüsusi, hərəkat iki hissəyə parçalanandan sonra fəaliyyətində daha çox gerilədi.

F.Əliyev AXH-nin əvvəlki kimi fəal olmaması barədə fikirlərə haradə razılaşır, amma bunun səbəbləri barədə deyilənləri qəbul etmir: "Haradəsa bu fikirlə razılaşmaq olar. Yay aylarında hamı istirahət etməyə daha çox meyllidir. Amma AXH üzvləri qurultayı keçirilməsi barədə qərar verdikləri üçün bu yay çox aktiv oldular. Rayonlarda konfrans qəbələ tabliğat işlərini gücləndirdilər, yeni üzvləri qəbul etdilər və s. kimi işlər görüblər. AXH güclü olduğuna görə, həkimiyət hərəkatı parçalaması, dağıtmak istəyib. Yaranan gündən üzvlərə, rəhbərliyə təzyiqlər edib, həbsler olub. Bir neçə üzvü elə alıb, nəticədə qopmalar olub. Bütün bunlara baxmayaq biz öz işimizi davam etdirmişik. Kim nə deyir-desin, AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir".


□ Cavanşir ABBASLI,
"Yeni Müsavat"

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Gürcüstanın başkınıyyetini Abxaziya və Cənubi Osetiya olmadan alıansa qoşulmayı düşünməyə dəvet edib. "Yeni Müsavat" xəbər verir ki, o, rəsmi Tiflisi Rusiyasının nezərəti altında öz müstəqilliklərini elan edən torpaqlardan intina etməyə çağırıb. Gürcüstanın Strategiya və İdarəetmə Institutumun rəhbəri Petr Mamradze isə bildirib ki, Rasmussenin baş katib olanda da bu barədə danışmışdır. Politoloğun fikrincə, Rasmussenin NATO-nun baş katibi postundan getdikdən sonra təşkilatın bu məsələ əlaqədar mövqeyi dəyişib.

"NATO-nun aparıcı ölkələri (ABŞ, İngilterə, Almaniya, Fransız) arasında heç kim belə bir versiyani - Gürcüstanı Abxaziya və Cənubi Osetiya olmadan alıansa qoşul etməyi düşünmür. İndi NATO-da tamamilə ferqli yanaşmalar var. Buna görə de Rasmussenin ifadəsi alyansın mövqeyini eks etdi". - deyə o qeyd edib. Mamradze hesab edir ki, NATO ancaq nezəri cəhətdən Abxaziya və Cənubi Osetiya olmadan Gürcüstanın alyansa qoşulmasını tələb edə biler.

"Atlas" Araştırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat" a bildirdiyinə görə, Rasmussen yanlış formada açıqlama verib. Onun sözlerinə görə, sabiq katib fikrini belə ifadə edə bilərdi: "Ki, münəqışə olduğu halda üzvlük çətindir. NATO-nın nizamnamesinə görə, daxili problemləri, separatçı bölgeləri olan ölkənin alyansa üzvlüyü mümkün deyil. Amma Rasmussenin bu açıqlamasından belə gixir ki, Cənubi Osetiya və Abxaziya e上帝 Rusiyadan aneksiyasıdır".


Politoloğun fikrincə, Gürcüstanın indiki şərtlərdə NATO-ya üzvlüyü mümkün deyil, amma imkanları genişlənir: "Məsələn, NATO-nun Gürcüstəndə hərbə baza yaratmaq planı var, əməkdaşlıq genişlənir, hərbi təlimlər keçirilir. Belə vaxtda Rasmussenin açıqlaması Rusiyaya xidmət edir. Yeni ki, get problemdən qurtul, sonra gel danişaq. Hələ ona da zəmanet verilmək, üzvlüyə qoşul ediləcəksən yaxşıdır. O baxımdan e上帝 açıqlamani



NATO keçmiş baş katibinin "torpaqları ver, alyansa qoşul" fikrinə Bakıdan reaksiyalar

Elxan Şahinoğlu: "Gürcüstan və Ukrayna heç vaxt buna getməyəcək, Azərbaycana da belə şərt qoyula bilməz, bu açıqlama Rusiyaya xidmət edir"

Tofiq Abbasov: "Gürcüstan kimi ölkələrin ürəyinə toxunmurlar, bir tərəfdən isə Rusiyaya təzyiq məqsədi ilə üzvlük məsələsini gündəmdə saxlayırlar"



gərək Ukraynaya da aid oləsin. Hesab edirəm ki, ümuman zərərlə bir çıxışdır, Rusiyaya manevr imkanları yaradır. NATO rəhbərliyinin sözlerinə münasibət bildirməli və Rasmussenin mövqeyini bölüşmədiklərini açıqlamalıdır. Onsuz da NATO belə yanaşmır. Diger tərəfdən, Gürcüstan və Ukrayna heç vaxt torpaqlarından intina etməzler. Özüne hörmət edən dövlət buna getməz".

E.Şahinoğlu hesab edir ki, Azerbaycan qarşısında da belə şərt qoyula bilməz və rəsmi Bakı Qarabağın itirilməsi müqabilində alyansa üzvlüyə heç vaxt razı olmayacaq.

yaya həmsərhəd ölkələr Qərb üçün vacibdir", - deyə T. Abbasov qeyd etdi.

Politoloğun fikrincə, məsələnin Rasmussenin dediyi tərzdə qoyuluşunun özü adında qeyri-ciddi reaksiya doğurur: "NATO-ya integrasiya belə qeyri-real şərt formasında niyə olmalıdır ki? Axi başqa programlar çərçivəsində kontingentləri celb edə bilərlər. Ona görə gözləməm ki, yaxın gələcəkdə Gürcüstan və Ukrayna alyansa üzv olacaq. Çünkü bu dövlətlərdə daxili proseslər stabil ölkə olduğunu deməyə əsas vermir. Vətəndaş cəmiyyətinin inkişafı, demokra-

hedləri nəzəre alınmaqla qoşul edilməlidir" - Rasmussenin teklifi, parlament coxluğunuñ lideri, həkim "Gürcü arzusu"nun üzvü Giya Volski belə cavab verib.

Müdafıə və təhlükəsizlik üzrə parlament komitesinin sədri İraklı Səsişavili bildirib ki, Gürcüstanın ərazi bütövlüyü heç vaxt şübhə altına alınmamalıdır. Müxalı "Avropa Gürcüstəni" partiyasının liderlərindən biri Qiqa Bokeriya isə deyib ki, Rasmussenin teklifi Gürcüstanın maraqlarına cavab verir.

□ **Emil SALAMOĞLU,**
"Yeni Müsavat"

Sərdar Cəlaloğlu 2003-cü ilin gizlilərini açdı

ADP sədri: "Etibar Məmmədovun vahid namizədliyi məsəlesi qətiyyən olmayıb, bu məsələ heç ağlımiza da gəlmirdi..."

A MİP katibi Əli Orucov "Yeni Müsavat" a açıqlamasında bildirib ki, 2003-cü ildə ölkənin müxalifət düsərgəsi Etibar Məmmədovun namizədliyi üzərində dayanıb. Hatta AXCP, Müsavat, ADP və AMİP liderlərinin Londonda keçirilən zirvə toplantısında müxalifətin vahid namizədi kimi Etibar Məmmədovun irəli sürülməsi barədə ikin razılığa gəlindiyini deyib və sonradan bu razılaşmaya Moskvada mühacirətdə olan sabiq prezident Ayaz Mütəllibov da qoşuldu.

AMİP rəsmisinin bu açıqlamasına **ADP sədri Sərdar Cəlaloğlu** münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçıları olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olmasına dəstək verməyib. Sərdar Cəlaloğlu münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idti və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər

Tovuz rayon məhkəməsinin sabiq sədri Firudin Ələkbərli dünən odlu silahdan açılan atəşlə öldürülüb. Sabiq məhkəmə sədrini onun öz həmyerili, rayonda tanınan iş adamlarından olan Əli Şəmiyev qətlə yetirib. Baş vermiş hadisə ilə bağlı bir neçə versiya var.

Bilinən odur ki, tərəflərin son 5-6 aya qədər normal münasibələri olub. Sonradan isə tərəflər arasında nüfaz düşüb. Firudin Ələkbərli və Əli Şəmiyev arasındakı mübahisə rayon ərazisində fəaliyyət göstərən, sonuncuya maxsus restoran-sauna da mənziliyi olmasının və restoranın çirkab sularının çaya axıdılmasına qarşı sabiq sədrin sərt münasibət göstərməsi olub. Bele ki, Firudin Ələkbərli dəfələrə restorandakı vəziyyətə bağlı hüquq-mühafizə orqanlarına və aidiyəti idarələrə şikayət məktubu ünvanlaşdırıb. Bundan başqa, Firudin Ələkbərli restorandakı vəziyyətə bağlı Tovuz Rayon Məhkəməsinə iddia verib. Məhkəmədə keçirilən proses zamanı hakim Əli Şəmiyevin xeyrinə qərar çıxarıb. Bundan sonra tərəflər arasında münasibələr daha da gerginleşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər. Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri "Report"un yerli bürosuna bildirilər ki, Əli Şəmiyev Firudin Ələkbərlidən bir daha onun barendə şikayət etməməyi tələb edib. Firudin Ələkbərli isə ölüne qədər ondan el çəkməyəcəyini deyib. Bu zaman Əli Şəmiyev üstündə gedzirdiyi TT markalı təpança ilə ona tərəf bir neçə dəfə atəş açıb. Güllələrdən 3-ü Firudin Ələkbərliyə dəyişib. Ağır xəsərət alan Firudin Ələkbərli xəstəxanaya çatdırılmışsa da, kəskin qanitirmədən dünyasını dəyişib.

Firudin Ələkbərlinin güllələməsi ilə bağlı digər bir versiyaya görə o, vaxtılıq Əli Şəmiyevə vəkillik edib. Lakin xidmətinə görə Şəmiyev ona ödəməli olan 5 min manatı verməyib. Buna görə tərəflərin arasında dəfələrlə mübahisə olub, sonuncu mübahisə isə qan tökülməsi ilə başa çatıb.

Axar.az isə rayondakı mənbəyə istinad edərək xəber verir ki,



Musavat.com

lən məlumatlar həqiqətə uyğun deyil.

Bilinən odur ki, Firudin Ələkbərli qətlə yetirən Əli Şəmiyev bir neçə məmurla yaxın qohumdur. Bu haqda redaksiyamızda daxil olan məlumatda bildirilir ki, Əli Şəmiyev "Azerbaycan Dəmir Yolları" QSC-nin sabiq rəhbəri Arif Əsgerovun qudasıdır. Restoranı, oteli, gölləri və digər biznes obyektləri var. O, vaxtılıq Tovuzda nəqliyyat idarələrində rəis vəzifələrində çalışıb. Əsasən Rusiyada yaşıyan Əli Şəmiyev Tovuzun dağ kəndlərindən birində kənd su ilə təmin edən bulağı həyətinə yönəldir və orada özünə göl düzəldibmiş. Yerli sakinlərin dövlət qurumlarına şikayətlərini də eşidən olmayıb.

məsənin sədri olmuşdu. Hakimiyət dəyişikliyindən sonra ona vəriliş sifarişi icra etmədiyi, işdən qanunsuzluqlar üzündə qovulmuş birini işinə bərpa etmədiyi üçün özünü qanunsuz olaraq vəzifəsindən kənarlaşdırıldılar. Bundan sonra nümayəndə kimi fəaliyyət göstəridi".

Firudin Ələkbərli milli azadlıq hərəkatının fəal üzvlərindən, Azərbaycan Xalq Cəbhəsinin Tovuz rayon şöbəsinin qurucu rəhbərlərindən biri olub. Hər zaman ictimai-siyasi fealiyyət ilə seçilib, son vaxtlar "Azərifridom" kanalında müxtəlif ifşa edici materiallarda çıxış edib. Bu məqamda qətlə bağlı digər məqamların ola biləcəyi haqda xəbərlərə yol açıb.

Qətlədən sonra Əli Şəmiyev

Tanınmış hərəkatçı-hüquqsünsüz iş adamı ofisində qətlə etdi - Tovuzda şok olay

Sabiq nazir müavini ilə qohum olan iş adamı sabiq məhkəmə sədrini güllələdi; kriminal olayın təfərrüəti "Yeni Müsavat"da...



Firudin Ələkbərli

təxminən 5-6 ay əvvəl özünü jurnalist kimi təqdim edən 3 nəfər Əli Şəmiyevin otelindən gedərək, erazi-də göl salınmasının düzgün olma-

dığını bildirib. Həmin 3 nəfərdən biri də Firudin Ələkbərli olub. Firudin Ələkbərlinin gölün içməli su hövzəsinin üstündə olduğunu əsas gətirərək, Əli Şəmiyevdən qeyri-qanuni fealiyyətine görə pul tələb etdiyi deyilir. Həttə Firudin Ələkbərli dəfələrə sözügedən məsələ ilə bağlı ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb. Əli Şəmiyev isə qeyri-qanuni fealiyyət göstərmədiyini bildirərək, pul verməkdən imtina edib.

"Sabiq məhkəmə sədri Ələkbərli Əli Şəmiyevi o həddə çatdırıb ki, iş adamı bezib və onu güllələyib", - mənbə bildirib. Mənbənin sözlerine görə, Firudin Ələkbərlinin vaxtılıq iş adamına vəkillik etdiyinə görə ala bilmədiyi 5 min manatın müqabilində aralarında problem yaranması haqda yay-

Qətlədən sonra Firudin Ələkbərli haqda yazılı məlumatlarda onun hakimliyinə vaxtından əvvəl vitam verilməsi qeyd olunur.

Vəkil Osman Kazimov "Yeni Müsavat"da deyib ki, 1995-ci ildə Firudin Ələkbərli sifarişi icra etmədiyinə görə onu qanunsuz olaraq vəzifəsindən kənarlaşdırıldılar. Vəkilin sözlerine görə, Firudin Ələkbərli ilə 1984-89-cu illərdə Bakı Dövlət Universitetində birge təhsil alıblar. O, Firudin Ələkbərli Əli Şəmiyevi o həddə çatdırıb ki, iş adamı bezib və onu güllələyib", - mənbə bildirib. Mənbənin sözlerine görə, Firudin Ələkbərlinin vaxtılıq iş adamına vəkillik etdiyinə görə ala bilmədiyi 5 min manatın müqabilində aralarında problem yaranması haqda yay-

hebs olunub. Faktla bağlı Tovuz rayon Prokurorluğununda Cinayət Məccəlinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. Əli Şəmiyev qanunsuz olaraq odu silah gəzdirmə ittihamının veriləcəyi de gözlənilir.

Baş Prokurorluğun Metbutat xidmətinin rəhbəri Eldar Sultanov isə Report-a bildirib ki, iş üzrə bütün halların tam, hər tərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

□ E.ƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"

Müxalifətdən YAP-çı deputatın dediklərinə sərt reaksiya

Ölkə müxalifətinin mitinq məkanı kimi tanınan Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin ("Mehsul" stadionu) təmir və tikinti işləri ilə əlaqədar qapadılmasından sonra yaranan müzakirələr artrır. Bunu nübhə ən müxtəlif mövqelərə rast gelirik.

Müxalifət döşərgəsi hesab edir ki, hakimiyət bu yolla onların paytaxtdakı "son qalası"nın ələ keçirir və gələcəklərə mitinqlərin keçirilməməsi üçün zəmin hazırlayıb, yeni mitinq müraciətləri ediləndə "Mehsul stadionu"nda təmir və tikinti işlərinin getdiyi əsas gətiriləcək. Müxalifətin irəli sürdüyü digər iddia da ondan ibarətdir ki, mitinq üçün əidiyyəti quruma müraciət ediləndə, şəhərə uzaq olan bir yerdə aksiyaya icazə verilecək.

YAP-çı deputat, "Azərbaycan" qəzetiñin baş redaktoru Bəxtiyar Sadıqov isə "Yeni Müsavat"ın ötən sayına verdiyi açıqlamada hazırda ölkəmizdə mitinq keçirməyə heç bir zərurətin olmadığını bildirib.

AĞ Partiya başşaqanı Tural Abbaslı bildirdi ki, son zamanlar sənki Milli Məclisin deputatları iqtidarı rüsvay etmək üçün yarışa çıxıblar: "Demək olar ki, her gün bir deputat absurd fikirləri ilə gündəmə zəbt edir. O gün də yəqin Bəxtiyar müəllimin növbəsi imis. Bu ümumiyyət, nə yanaşmadır? İqtidarı nümayəndələri niyə müxa-



Tural Abbaslı: "Bəxtiyar müəllimə xatırlatmaq istəyirəm ki..."
Qulam Hüseyin Əlibəyli: "İnsanların hüquqlarını pozmaq olmaz"
Əli Orucov: "Mitinqlərə zərurətin olub-olmadığını o müəyyənləşdirmir"

mesasın faktiki qadağan edərək, müraciətlərə manfi cavab verir. Bu, çox yanlış bir siyasetdir. İnsanlara sərbəst toplaşmaq, sözünü demek imkanları yaratmaq lazımdır. Çünkü ne rəsmi qəzetlərde, ne televiziyalarda, ne də özəl telekanallarda səslənənələr bir çox hallarda Azərbaycan cəmiyyətinin fikrini tam eks etdirmir. Ona görə də cəmiyyət alternativ fikir, söz etmək istəyir. Bu baxımdan mitinqlər elverişli imkanlardan biridir. Kimse öz fikrini cəmiyyətə birlikdə ifadə edib mitinq

keçirmək istəyirsə, saylarının ne qədər olmasından asılı olmayaq, insanlar bir yere toplaşmaq isteyir. Bunun üçün də heç zaman mitinqləri qadağan etmək olmaz. Düzdür, Azərbaycana xarici müraciətlərə təhlükələri hər zaman qalır, mührərə vəziyyəti 20 ilənən çoxdur davam edir. Amma bunları behanə etibarən insanların hüquqlarını pozmaq olmaz".

AMİP katibi Əli Orucov kifayət qədər sərt dənisi: "Bilirsiniz, hakimiyət nümayəndələri insanların pozulan hüquqlarını elə arqu-

mentlərlə əsaslandırmışa çalışır ki, heyət doğurmaya bilmez. Ya onların düşüncələri bu qədərdir, ya məsələlərə qeyri-ciddi yanaşır, ya da cəmiyyəti ələ salırlar. Vətəndaşların konstitusion hüquqlarına, beynəlxalq hüququn verdiyi hüquqlarına bu cür bəsit yanaşma silvil dönyanın heç yerində yoxdur. Əvvələ Bəxtiyar Sadıqov bilməlidir ki, mitinqlərə zərurətin olub-olmadığını o müəyyənləşdirmir. Buna mitinqlər keçirmək istəyen siyasi qüvvələr, yaxud da sivil toplumun özü qərar verir. İkincisi də mitinqlər siyasi qüvvələrin mövcudluğunu üçün keçirilməlidir. Bu, siyasi iradənin, hər hansı bir tələbin, istəyin qəbul etdirilməsi üçün əttimai təzyiq vəsillərindən biridir. Demək olar ki, Bəxtiyar Sadıqov bilməlidir ki, mitinqlərə kütüvələrə aksiyalarla daha çox sindikatlar, yəni həmkarlar elətir. Mitinqlər hem de hansı məsləyə dair kütüvələrə etiraz formasıdır. Bu mübarizə formasından istifadə etmək də siyasi partiyaların haqqıdır. Azərbaycanda təəssürələr olsun ki, kütüvələrə aksiyalarla, hətta flaşmoblarda keçirilməsinə iqtidar tərəfindən məhdudiyyətlər qoyulub. Mitinqlər, kütüvələr aksiyalar vətəndaş və siyasi institutlara arasında sıx əlaqə deməkdir. Hesab edirəm ki, Azərbaycanda hakimiyət siyasi mübarizə və siyasi rəqəbat yolunda nə qədər süni maneeler yaratısa, cəmiyyəti bir o qədər özünə qarşı radikallaşdıracaq, təhlükəli radikal qruplaşmaların meydan uşamasının yolu açacaq".

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"



120 min inanc...

Samir SARI

Dünən ayın 13-ü və günlərdən cümüydi. Yeqin ki, çoxunuz ayın 13-nün cümləsindən təsadüf etməsinin nəhs sayıldığı barədə bilirsiz. Google axtarış saytında bu barədə xeyli informasiyalar və o informasiyalarda da müxtəlif versiyalar var.

Heç bir versiya həqiqətə tam uyğun deyil. Hamısı yarımcıqdır, yanlışdır. Ayın cüməyə təsadüf edən 13-cü gününün nəyə görə nəhs olmasına dair elmi hipotez yoxdur. Ona qalsa her il azı 4 dəfə ayın 13-ü cümləsindən düşür və heç bir global felaket baş vermir.

Düzdür, həmin gün qəzaya düşənlər, başına pis iş gələn xeyli adam olur, amma bu iş də belədir ki, həmin hadisələr yanvarın 1-dən başlayaraq tək dekabrın 31-nə qədər yüz minlərlə adamın başına gelir - bazar ertəsində bazar günü qədər. Hər gün. Hər saat.

Eldərsə, bəs insanlar nədən "13-ü, cümlə" deyə belə günlərə önəm verir? Bu, kor-koranə inancdır və başqa bir şey deyil.

Dünyada nə qədər xalq varsa, hamısının 40 dənə bu cür yalan-yanlış inancları var. 3 mini (dünyadakı xalqların təxminini sayı) 40-a (kor inancların miqdəri) vursaq, 120 min alınar və bu da o demək olar ki, Yer üzündə 120 min inanc var.

Yer deməkən, milyonlarla insan inanır ki, Yer planeti kürə şəkilində deyil, hamardır. İnancları budur. Belə adamlar asanlıqla "alımlar qəlet edir, NASA başını asteroide döyüür, Yer düzdür, vəssalam" deyə, Yerin iki öküzün buynuzunda durduğunu (zəlzələlər də bu üzdən olurmuş, öküz buynuzunu tərpədir axı hərdən) inanırlar.

İndustrular inanırlar ki, inek müqəddəs heyvandır. Əslində doğru fikirdir, inek gerçəkdən bəşər övladı üçün çox faydalıdır, amma eti yeyilməyəcək, südü içilməyəcək, dərisi istifadə edilməyəcək qədər müqəddəs deyil. Yeri gələndə biz onun yüzünü birdən qurban kəsə bilirik. Amma industrular əllərini iç-içə qapayıb üzlərinə qaldırır, sitayış edirlər. İndi inəyin etinin, südünən faydalı olduğuna inanan bizmi düz yoldayıq, yoxsa ona sitayış və hörmət edən industramları?

Prinsipcə, biz gərək onların inancına hörmət edək, yanlarında inek kəsməyək, yeməyək. Onlar da gərək bizim inancımıza hörmət eləsinlər, süfrəyə xəşləmə-kələpür gələndə basıb yesinlər.

Ölkəmizdə və başqa yerlərdə qara pişiklə bağlı inanc var, guya qara pişik adamın qabağından keçəndə işi düz gəlmirmiş. Özüm şəxsən yüz dəfə görmüşəm, qabağından qara pişik keçən adam yolunu dəyişir, dəyişə bilməsə də, yerində üç dəfə fırlanır, tilsimi qırır. Sükan arxasında olduğunu üçün yerində fırıldamak imkanı olmayan adamın da başındaki papağı üç dəfə fırladaraq, qara pişiyin nəhsini neyträallaşdırıldıqını görmüşəm.

Nə edəsən, insanlar belə şeylərə inanırlar. Ha de, ha yaz. Pirlərin xərçəng xəstəsini sağaldacağına inanırlar. Ocağın korazehin abituriyenti 666 balla Tibb Universitetinə düzəldəcəyinə inam bəsləyenlər var. Seyid qaloşunun, tüpürçeyinin şəfaverici gücünə inanınanlar var. Tibb professorunun yazdığı resepti kənara atıb 4-cü sınıf təhsili olan dələduz ekstrasensin üstünə qaçanlar, mollalardan müalicəvi dualar satın alanlar var. Bir deyil, beş deyil. Yu-xarıda dediyim kimi, 120 mindir.

Belə şeylərə qarşı nəsə yazanda da ziyanlı dostlar deyirlər ki, bu, inanc məsələsidir, hörmət eləmək lazımdır. Deyirsən, yanlışdır axı, cəhalətdir, xurafatdır. Deyirlər, özü bilər, Allahı bilər, adam ona inanır, biz də məcburuq hörmət edək.

Olmur axı. Görürsən, adam yanlış inancına boyun əyərək uçuruma gedir, ona demək lazımdır ki, dayan, boş şeylərə, cılrlərə, iblislərə, cürbəcür mələklərə inanma. Məsələn, Şabrandan kimse Murad adlı oğlanın içəne girmiş cini nar çubuğuyla çıxarmağa çalışan yeddi gencə "belə etməyin" desəydi, ne Murad öldəri, ne de bu gün o yeddi nefər hakim qarşısında durardı. Amma hiss olunur ki, hamı onların inancına hörmət edib, heç nə deməyiblər.

Dediym odur ki, bir şeye inananda baxaq, görək, elm nə deyir. Nyutonun qanunlarına, Eynsteiniin nisbilik nəzəriyyəsinə, Mendeleyev cədvəlinə, cəhənnəm, Lütfi Zadənin qeyri-selis mətiqinə inanmaq lazımdır, axşam çağrı yere tökülen isti suyun cinin balalarını yandırmamasına yox.

P.S. Şair də deyir, könül verməzər şər vaxtı. Niyə vermirler, ay qardaş? Axşamüstü könül verəndə nə olur? Dünyanın dördde üçü evlilik təklifini şam yeməyi zamanı edir (bu zarafatdır, şair inciməsin).

11 sentyabrda Ana Vətən Partiyası-nın təşəbbüsü ilə "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzləyi" mövzusunda keçirilən dəyirmi masada iştirak edənlərdən biri Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov "Yeni Müsavat" a müsahibəsində bildirib ki, oslinda Azərbaycana daha ciddi xarici təhlükələr mövcudur. Qeyd edib ki, iqtidar-müxalifət münasibətlərinə tamamilə yeni müstəvilde qurulmalıdır.

rəkkəb geopolitik, coğrafi bir durumdayıq. Ona görə də xərici təhlükələri qulaqardına vurmaq olmaz, bu, çox ciddidir! Biz bu məsələlərə ciddi yanaşmasaq, bizi daha böyük bələlər gözleyə bilər! Dədiyim kimi, bu təhlükələrlə ya-naşı, bizim çox ciddi imkanlarımız da var. Bu proseslərde neinki Qarabağı, nəinki tarixi torpağımız olan Zəngəzuru heç şübhəsiz ki, iqtidar və müxalifət bir yumruq kimi birləşməli, dövlətçiliyin müqaytara bilərik, hətta daha

Nəsirov "Yeni Müsavat" a bildirdi ki, iqtidar və müxalifət partiyalarının ümummilli məsələlərdə iki kateqoriya bölmənəsi qəbul edilməzdir: "Dövlətçiliyimə, müstəqilliyə, ərazi bütövlüyümüze qarşı təhdidlər varsa və bu təhdidlər kəskinləşibsa heç şübhəsiz ki, iqtidar və müxalifət bir yumruq kimi birləşməli, dövlətçiliyin müdafiəsinə qalxmalıdır. Azə-

YAP müxalifətlə münasibətləri

sixlasdırmaq istəyir



Elman Nəsirov: "Hazırkı vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

"Mən əminəm ki, bu təhlükələr çox ciddidir. Təbii, mən o qənaətdə deyiləm ki, bu təhlükə xaricdə kimlərinsə rəsmilərə ünvanlı söyüsləri ilə bağlıdır. Əslinə qalsa, daha ciddi xarici təhlükələr mövcuddur. Azərbaycanın müstəqilliyini qəbul etməyən qonşularımız var. Ele bilirsınız "Gülüstən" və "Türkmənçay" müqaviləsi sindromu bitib? Biz İrandan tez-tez səslər eşidirik ki, "Şimali Azərbaycan bizim ərazilərimizdir". Rusiyadan səslər eşidirik ki, bu, keçmiş SSRİ-nin əraziləsidir və Rusyanın təsir dairəsinə daxildir, Rusiya burada əsas söz sahibi olmalıdır. Həmçinin bize qonşu olan bədnəm millət torpaqlarımızı işğal edib və ərazilərimizdən çıxmış fikrində deyil. Yəni belə mü-

böyük məqsədlərə çatmaq üçün bizim kifayet qədər imkanlarımız mövcuddur. Buna nail olmaq üçün ilk növbədə ölkə daxilində dediyim birliliyi və sabitliyi yaratmalyıq. Eyni zamanda, bizim milli maraqlarımızla üst-üstə düşən güclü dövlətlər var, onların məraqları bizim maraqlarımızla üst-üstə düşür. Biz onlarla çox six əməkdaşlıq etməliyik üçün onların da dəstəyində yararlanmalıyıq. Belə bir vəziyyətdə iqtidar-müxalifət rəsədlərə çatmaq və bu məqsədlərə çatmaq üçün onların da dəstəyində yararlanmalıyıq. Belə bir vəziyyətdə iqtidar-müxalifət tendensiyalar baş alıb getməkdədir. Region dövlətlərinə yeni-yeni təsirlər, qanlı münaqişələr yaradılmalıdır. Köhnə münaqişələr qızışdırılmışdır. Bu gün ABŞ-la Rusyanın, İranla ABŞ-in münasibətləri çox mürəkkəb sənarii üzrə inkişaf etməkdədir. Yəni bizim

çalışırdı ki, Azərbaycanı Lvana çevirsinlər. Bu gün isə həmin qüvvələr çalışır ki, Azərbaycanı Suriyaya, Bakını Dəməşqə çevirsinlər. Bunları biz bilirik. Azərbaycanda konstitusion rejimi devirmək, vətəndaş qarşılamaq, ölkəni vətəndaş mühərbiyəsinə sürüklemək, Azərbaycan dövlətçiliyini məhv etmək kimi hədəflər seçənlər var. Onları sırasında xaricdə məskunlaşmış sapi özümüzən olan "baltalar" da var. Onları siyasi müxalifət deməzəm. Onları siyasi mühacir də demək düzgün olmaz. O insanlar dövlətimizə xəyanət yolunu seçmiş insanlardır. Onlar xarici dairələrin əlində alətə çevrilmiş ünsürlərdir.

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir:

"Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifə arasında daha sıx müstəvidə birlik vacibdir: "Yanmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var..."

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusi də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müx

Paytaxtin Yasamal Rayonu orazisində, 1.Qutqaşını, 86 üvanında artıq çoxlarımıza tanıdıq bir üvnən var. Buraya qisaca "DOST Evi" də demək olar. Eşitdiklərimiz bunu deyir ki, ora üz tutan vətəndaşların əksəriyyəti dost münasibəti görür, məmənnun qalır, peşman olmur. Biz də eşitdiklərimizə şahid olmaqdan ötrü həmin tünvəna üz tutduq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə və ilk DOST mərkəzine.

Bu üvan beşinci aydır ki, istifadəyə verilib. Mayın 9-da prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə inzibati binasının açılış mərasimi keçirilib, o gündən də vətəndaşlarımızın xidmətinədir. Elə giriş qapısındaki xoş münasibət, içəridəki rahat atmosfer çox şeyi deyir... DOST Mərkəzində 132 xidmet növü var. Bunların əksəriyyəti Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin öz xidmətləridir. Mərkəzin birinci və ikinci mərtəbələrində əsas xidmet sahələri fəaliyyət göstərir. Birinci mərtəbədə əllilik, sosial müavinətlər, pensiya, sosial siyortə xidmətləri fəaliyyət göstərir. Mərkəzin ikinci mərtəbəsində isə əmək münasibətləri, məşğulluq xidmətləri mövcuddur. Həmçinin burada sosial tibbi ekspertiza komissiyası, həmçinin yardımçı xidmətlər - notarius, bank xidmətləri var. DOST-da Beynəlxalq Bank və "Kapital Bank"ın xidmətləri də fəaliyyətdədir. DOST-da 142 Çağrı Mərkəzi da insanlarımıza xidmet edir. Çağrı Mərkəzində çalışan əməkdaşların sayı 50-dən çoxdur. Odur ki, telefonla gözləmeler minimum edilir. Vətəndaşlar zeng edən kimi, onların sorğuları cavablandırılır və vaxt itkisi yaranır. Öyrənirik ki, gələcəkdə xidmətlərin təkmilləşdirilməsi, əlavə xidmətlərin yaradılması da nəzərdə tutulur. Mərkəzin digər üç mərtəbəsi isə DOST Agentliyinin aparatının ofisləridir. Bundan əlavə, 1 sayılı Tibbi Sosial Ekspert Komissiyası da tam fəaliyyətini DOST-da göstərir. Protezlərin verilməsi, ölümlərin götürülməsi məhz burda, ikinci mərtəbədə həyata keçirilir.

DOST Mərkəzi gün ərzində 400-450 vətəndaş qəbul edir. Deyirlər "dost arası söz-söz olmaz". Amma burada söz-söhbət nadir hallarda olur. DOST-a gələn vətəndaş əvvəlcə sosial agentə yaxınlaşır və hansı məsələ ilə bağlı geldiyini deyir. Həmin məsələ ilə əlaqədar lazımlı olan sənədləri sosial agentə təqdim edir. Sosial agent özü qərar verən deyil, deyə, buradan o sənədlər arxa ofise ötürülür. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər qurumlarına, Dövlət Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzinə, Əmək Müfəttişliyi Xidmətinə və s. Yeni qərar verən xidmətlərlə onlardır. Ancaq burada demək olar ki, vaxt itkisi olmur. Hər bir xidmet üçün müəyyən vaxt limiti var: 3 yaxud, 10 gün ərzində müraciətə cavab verilir. Müraciət edən vətəndaş vaxtin tamamında gəlir və cavabını alır. Bu

zaman isə süründürməçilik halı qətiyyən olmur.
Süründürməçiliyə son!
Agentliyin mətbuat xidmətinin rəhbəri Şahin Əliyev deyir ki, DOST konsepsiyası Azərbaycanda sosial sahədə əhaliyə göstərilən xidmətləri yeni mərhələyə qaldırmaq üçün yaradılan bir konsepsiadır: "Bu mərkəzdə ilk növbədə sosial sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlər təqdim olunur. Bu xidmətlər hamısı bir mərkəz-

"Mən pensiya ilə bağlı müraciət edib arayış almışdım. Məni yaxşı qarşılardılar, müraciətimi cəvablandırdılar. 3 dəqiqəyə məsələni həll etdilər, çox sağlamışlar. İlk dəfə idi bura müraciət edirdim. DOST-dan razıyam", - deyə razılıq edir.

Paytaxt sakini Toğrul Mustafayev də xidmətdən rəzidir: "Penitinsiar Xidmətin təqquḍusuyaşım. Hər şey yaxşıdır. Yüksek səviyyədə qəbul edirlər. İşçiləri gülerüzdür, insanları münasibət göstərilir. Vallah,

göre də onların vahid məkanda bütün xidmətləri almaq zərurəti çıxan yaranmışdır. Nəhayət, bu ildən bu xidmətləri göstərməyə başladıq. Düzdür, hazırda yalnız Yasamal və Səbəyəl rayonlarına xidmət edirik. Ancaq o dərəcədə etimad qazanmışq ki, digər rayonlardan da gəlirlər, xidmət əldə etmək istəyirlər. Mümkün qədər qəbul edirik, informasiya veririk, hüquqlarını başa salırıq". S. Aliyev həsab edir ki, bu, başlangıç mərhələdir: "Getdikcə İslahatlar

təcrübələrini gənc kadrlarla paylaşır. Mərkəzə müraciət edən, xüsusi qayğıya ehtiyacı olan, narazı vətəndaşlarla məhz onlar - "Gümüşü Könüllü"lər, yeni müraciət edənlərin həmyaşıdları səhbət edirlər, zərurət yarananda onları sakitləşdirirlər.

"Gümüş Könüllü"lərdən biri Solmaz Məmmədzadənin 71 yaşı var. Deyir ne yaxşı ki, onu mərkəzə yönəldiblər və burada çalışır: "Artıq iki aydır DOST-da işləyirəm. 40 il müəllimə işləm-

qətle qulaq asırıq və onlara yüksək səviyyədə xidmət göstəririk". "Gənc DOST" deyir ki, gələcəkdə burada işləmə arzusundadır.

Xarici Dillər Universitetinin tələbəsi Ziba Məmmədzadə isə deyir ki, artıq bir aydır DOST-da çalışır. "Burda çalışmaq gözel duyğular yaradır. Vətəndaşlarla ünsiyyətdə olur, onlara dəstək verməyə çalışırıq. Buraya əsasən, yaşlı nəslin nümayəndələri müraciət edir. Onlar həssas insanları olduqları üçün maksimum diqqəti olmağa çalışırıq", Z. Məmmədzadə bildirir.

96 faiz məmənnun!

Onu da öyrənirik ki, gələcəkdə DOST mərkəzlərində təqdim edilən xidmətlərin əksəriyyətinin proaktiv şəkildə göstərilməsi planlaşdırılır. Bu zaman elektron sistem üzərindən vətəndaşların bu və ya digər dövlət sosial xidmətdən, yaxud sosial təminat növündən (pensiya, müavinət, sosial yardım, əllilik və s.) istifadə hüququnun yaradığı müəyyən edildikdə, bu barədə onların elektron üvanına və ya telefonuna müvafiq məlumat, tekliflər göndərilir. Yeni vətəndaş heç yerə müraciət etmədiyi halda, məsələn, bir aydan sonra pensiya və ya sosial müavinət hüququna malik olacaq, barədə məlumat alır. Yaxud baresində əlliliyin qiymətləndirilməsi üçün sistemə göndəriş daxil edilmiş vətəndaş qiymətləndirmənin neticəsi barədə proaktiv formada məlumatlandırılır.

DOST-da məmənnunluq dərəcəsinin hansı səviyyədə olduğunu öyrənmək çətin deyil. Bunun üçün davamlı sorğu keçirilir və cavablar qeyd olunur. Mərkəzin çıxışında sorğu keçirən "Exit Poll"-çu, BDU-nun tələbəsi Məleykə Müçayeva DOST-da könüllü olaraq bir araya yaxındır fəaliyyət göstərir. "Əksəriyyət burada operativ qaydada müraciətinə cavab alırdığını görə razı gedir"-söyləyir.

DOST Mərkəzinin direktoru Seymour Aliyev isə deyir ki, bəzən vətəndaşlar hüquqların hüdudunda istəyə düşəndə nəzərləşir. Yaxud DOST-dan asılı olmayan səbəblərdən nəzərləşir. Mərkəzin çıxışında Exit-poll aparılır, məmənnunluq səviyyəsi yoxlanılır. Sorğuların nəticəsinə görə, xidmətlərdən məmənnunluq səviyyəsi 96 faizdir. Rehberlik deyir ki, DOST azsaylı heyət, yaxud minimum maliyyə ilə da-ha böyük işlər görməyi hədəfləyib. Məqsəd aparati şışirtmək deyil, aparati effektiv etməkdir.

Beləcə, bir saatlıq müşahidəmizin nəticəsi olaraq biz də məmənnun qalırıq göstərilən xidmətdən. Bu ilin sonuna BAKI üzrə daha iki DOST Mərkəzinin (Nizami və Xəzər rayonlarında) açılması planlaşdırılır. 2020-ci ildən etibarən isə artıq DOST Mərkəzlərini regionlarda görə bilecəyik. Deməli, məmənnun insanlığımızın sayı dəfələrlə artacaq. Müasir Azərbaycanın siması olan DOST mərkəzlərinin sayesində...

Yazı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu-nun keçirdiyi birgə müsabiqəye təqdim etmək üçündür.

■ Elşad PASASOV,
"Yeni Müsavat"
Fotolar müallifindir

DOST mərkəzləri müasir

Azərbaycanın siması kimi



dən, şəffaflı principine uyğun olaraq, süründürməçilik hallarına yol vermədən, ən müasir innovativ metodlardan istifadə etməkle göstərilir. Burda əsas məqsəd ilk növbədə vətəndaşların qərar verən məmurlarla birbaşa əlaqəsini aradan qaldırmaqdır ki, xoşagelməz hallara, o cümlədən korrupsiya hallarına yol verilməsin və bütün proseslər tam şəffaf keçsin".

30 minincin sevinci...

Burada olarken DOST mərkəzinə edilən 30 mininci müraciət həm də rəhbərliyin fəaliyətinin nəticəsidir. 1 sayılı Bakı DOST Mərkəzinin direktoru Seymour Aliyevin cəmi 38 yaşı var. Elə gənç yaşında ona göstərilən etimadi kifayət qədər doğruldub. Bizişlər səhərətində dedi ki, DOST-dan evvəl Azərbaycanın digər vətəndaşları məmənnun edən layihəsi olan ASAN Xidmətin Aparatında işləyib. Ondan əvvəl isə Dövlət Qulluğu məsələləri üzrə Komissiyada, kadrların seçilməsi sektorunun müdürü olaraq çalışıb. Şəffaf qurumlarda işlədiyinə görə dövlətin çox önemli layihələrindən biri olan DOST da ona etibar olunub.

"Əvvəller ölkə vətəndaşları süründürməçilik halları ilə üzləşirdilər, hətta qəbulu düşmək də müşküle döndürdü, çoxsaylı sənədlər tələb olunduğundan arayışları elde etmək üçün bir neçə yerə müraciət etməli olurdular"- deyə mərkəz kimi fəaliyyətə cəlb edilir. Beləliklə, mərkəz gənclərlə yanaşı, yaşı nəslindən könülüyük fəaliyyətinə imkan yaradır. Təqəbüd vətəndaşlar vaxtlarını səmərəli keçirmək üçün bura gəlirlər və gənclərlə çiçin-ciçinə çalışırlar, vətəndaşlara xidmət edirlər, həmçinin

özünü göstərəcək, xidmətlər proaktivləşəcək, vahid məlumat bazaları yarandıqca vətəndaşların DOST-a gəlməyinə ədərəcədə ehtiyac qalmayacaq. Avtomatlaşdırılmış qaydada pensiya təminatı gedir. Eyni qaydada müavinatların təyinatı nəzərdə tutulur ki, heç yere getməyə ehtiyac olmasın".

71 yaşlı "Gümüşü DOST" gənclərin əhatəsində...

DOST-da vətəndaşlara xidmət göstərən 40-dək əməkdaş-

şəm, rus dilindən dərs demisəm. Pensiyaçılara "Üçüncü Bahar" layihəsindən məni buraya göndərirlər. Burada çox gözəl mühit var. Pensiyaçımız hədsiz ədərəcədə razılıq edirlər. Bəzən xanım gənc könüllü həmkarları haqqında da yüksək fikirlər söyləyir: "Mənə o qədər hörmət edirlər. Burada müdirdən tutmuş, digər işçilər qədər hamı məhrəndir, mədenidir, öz işlərini bilən şəxslərdir". Deyir kö-

var. Bəzən xanım gənc könüllü həmkarları haqqında da yüksək fikirlər söyləyir: "Mənə o qədər hörmət edirlər. Burada müdirdən tutmuş, digər işçilər qədər hamı məhrəndir, mədenidir, öz işlərini bilən şəxslərdir". Deyir kö-

nülli kimi buradakı fəaliyyəti bittəndən sonra da mərkəzlə elətənək sənədlərini saxlayacaq. Solmaz xanım buraya gələn yaşı adamların "nəbz"ini tutmaqdə ustadır: "Görürəm kimse əsəbi gelib, oturub səhbət edirəm, çay təşkil edirəm, hirsı soyandan sonra razı gedirəm".

Azərbaycan Pedaqoji Universitetin məzunu Nigar Feyzullayeva əvvəlcə könüllü olaraq mərkəzdə fəaliyyət göstərir. DOST-dakı könüllülük programı "Könüllü DOST" adlanır. Könüllülər mərkəzə gələn vətəndaşları, yaxınlaşır, onları xidmətlərə yönləndirirlər. Yaxud hər hansi bir müraciətin, ərizənin doldurulmasında yardımçı olurlar. Bu könüllülərə üç kateqoriyaya bölündür: "Gənc Könüllü", "Gümüşü Könüllü" (teqəbüdə çıxmış vətəndaşlar); həmçinin "Virtual Könüllü". Hələlik "Virtual Könüllü" ilə bağlı işlər gedir. Bu dostlər onlayn qaydada DOST Mərkəzine kōmek edəcəklər.

Ən maraqlı isə "Gümüşü Könüllü" layihəsidir.

Bele ki, bu program pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərəzini təmİN olunmasına dəstək məqsədi daşıyır. Yaşı vətəndaşlar 1 sayılı DOST mərkəzinin "nəbz"ini tutmaqdə ustadır: "Görürəm kimse əsəbi gelib, oturub səhbət edirəm, çay təşkil edirəm, hirsı soyandan sonra razı gedirəm".

"Gənc Könüllü"lərin ən kiçiyi Murad Hüseynlidir - 16 yaşlı var. Bakı Slavyan Universitetinin beynəlxalq mənşətələr fakültəsinin birinci kurs tələbəsidir. Deyir ki, öz istəyi ilə DOST-a müraciət edib, müsabiqədən keçib və iki ay ərzində burada çalışacaq. "Bütün işimizdə çox böyük məsuliyyət tələb olunur. İnsanları daha yaxından başa düşməyə, onlara qayğı göstərməyə, vətəndaşlara xidmət edirlər, həmçinin



şəhərə qayğı göstərməyə, onlara qayğı göstərməyə, vətəndaşlara xidmət edirlər, həmçinin



Bakı bağlı şəhərdir

Zamin HACI
zaminhaci@gmail.com

"Şəhərdə iki-iki gəzmək qadağandır, cənab Şütsun
əmriddir"

(“Uzaq sahillərdə” filmindən)

"Məhsul" stadionu təmir edilir və böyük ehtimalla proses başa çatandan sonra orda müxalifətin mitinq keçirməsinə bu dəfə idmançılar icazə verməyəcəkdir. Məntiq də var. Ətrafdı xeyli insan yaşayır, onların uşaq-muşaqaları var, ümumiyyətlə sağlam bədəndə sağlam ruh olur, biz idman ölkəsiyik, Ermənistan boşalır və sairə. Deməli, müxalifətin son stadionu, son qalası da birdəfəlik əlin-dən alınır.

Ancaq bununla iş qurtarmır axı. Adamlara mitinq elemek üçün hansısa bir məkan verilməlidir. Ölkenin paytaxtında etiraz aksiyaları üçün bir sot da yer yoxdur. Bu, olduqca abnormal haldır. İnsanların fundamental azadlıqlarından biri olan toplaşmaq azadlığını pozmaqdır. Özü də bu hüquq, bizim istəyimizdən, fikrimizdən, mövqeyimizdən asılı olma-yaraq vardır. Təzelikcə iqtidaryonlu deputatdan açıqlama almışdır, demişdi ki, müxalifətin mitinq keçirməsinə ehtiyac yoxdur, ölkəmizdə bütün problemlər həll edilmişdir və sairə. Onda bütün qalan partiyaları ləğv eləyək, sovetlər zamanındaki kimi bircə partiya - YAP qanuni elan olunsun. Yaxud təhsil, seçki, sağlamlıq hüququnu da ləğv edək. Bu məntiqlə ki, deputatin uşağı xaricdə oxuyur, bizim oxumağımız nəyə lazımdır? Məzahir müəllim hamidan yaxşı seçir, camaat ne üçün mənteqəyə getsin? Onsuz axırda ölcəyik, hekimə ne üçün maaş veririk? Xəstəxanalar da remonta bağlansın, açılında yerində stadion və qazon olsun. Ya da hovuz - yuxarıdakılar necə məsləhət bilsə. Həle onu demirəm ki, xəstəni müalicə eləmək bir növ dini təxribatdır, Alla-hın işinə qarışmaqdır. O məsləhət bilirse ki, sən ölməlisən, nivə cabalavırsan?

Sözgelişi, dini sferada toplaşmaq azadlığı nədənse tam qadağan edilməyibdir. Məsələn, bu yaxında camaat Aşura münasibətiylə məscidlərdə toplaşdırılar. Dini işlər komitesinin sedri isə açıqlama vermişdi ki, adamlar küçədə, yol boyunca ehsan, halva paylayırsa biz buna qarşıya bilmərik. Maraqlı ya-naşmadır. İlk əvvəlində "Qadına şiddetə son" şüarıyla piket keçirən bir qrup şəxsi zorla itələyib metroya basmışdır. Ey-nilə, bu gün sən küçədə kiməsə insan haqları konvensiyasının hansısa maddəsini çap edib paylaşan dərhal polis şöbəsinə aparılacaqsan. Halva paylamağa isə icaze var. Halbuki, ərzaq məhsullarının antisanitar şəkildə paylanması əslində dövletin bir çox idarələrinin diqqətlində olmalıdır.

Bütün hallarda iqtidár Bakı şəhərində hansısa bir meydani, küçəni, ağacın budağını, nə bilim, quş yuvasını sərbəst toplaşma azadlığı üçün ayırmağa borcludur. Yenə qeyd edirəm, burada toplaşanların arzu-istəkləri, bizim və ya hökumətin mövqeyi heç bir prinsipial əhəmiyyət daşımir. Uzağı bunları danişib razılışdırmaq olar. Ancaq ümumən belə yer verməmək - ciddi konstitusiya pozuntusudur. Azərbaycan Respublikasının konstitusiyasındaki 49-cu maddəni hələlik heç kim ləğv etməyibdir. Orada isə bu hərfələr yazılıbdır: "Hər kəsin başqları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəberdar etməklə dinc, silahsız yişişməq, yişinçəqlər, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır". Gördüyünüz kimi, heç burada icazə almaq və ya verməkdən də söhbət getmir, yalnız qabaqcadan xəberdar edərək toplaşa bilsən. Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbul edildiyini, yəni, şərti "Azərbaycan xalqının" sərbəst toplaşmadan narahat olmadığını yada salmağa ehtiyac varsa, bunu da edək. Ancaq biz lap hesab edək başqlarının istirahət, mədəniyyət, nə bilim, hökumətin işinin qurulması-filan da lazımdır, bunlara mane olmamaq üçün sərbəst toplaşma yərini və vaxtını da iqtidár müəyyən edir. Olsun. Hansı yeri istəsə ayırsın, vaxtını da lap gecə yarısı eləsin. Amma ümumən "olmaz" demək olmaz.

Özü də biz heç etiraz aksiyası yox, ümumən sərbəst toplaşma üçün yer istəyirik. Hazırda Bakıda bir qarış bełə yer yoxdur. Nə üçün? Niye? Hansı əsasla? Bəlkə biz orda toplasılıb kosmosdakı peykimizə dəstək ifadə edəcəvik?

Yekun olaraq qeyd edim ki, şəxsən mənim indiki müxalifətin heç bir qanadına hər hansı ümidi, inamım qalmamışdır, ancaq onların toplaşmaq azadlığı mütləq təmin edilməlidir. Bu bizim xoşumuzdan asılı olmayan hüquqdur.

Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə ABŞ-a yollana-
caq. Formal olaraq məqsəd BMT Baş Məclisinin
növbəti illik sessiyasında iştirak olsa da, əsas hədəf
basqadır.

Ermənistan rəhbəri həm yüksək tribunadan istifadə edib növbəti dəfə ölkəsinin işgalçılıq siyasetinə haqqı qazandırmağa, Azərbaycanın haqsız çıxarmağa çalışacaq, bir daha dünyaya yalan və iftira püskürəcək, həm də şəkk-şübəsiz, okeanın ortasında pul-paralı dilənəcək, inqilabdan sonra Ermənistanın guya xarici yatırımları üçün qat-qat təhlükəsiz və olverişli ölkə olması haqqda nağıllar danışacaq. Paralel surətdə onun öz yerini ABŞ rəhbərliyi yanında xoş etməyə, gözdən düşmüş imicinin qaldırmağa, prezident Donald Trampla heç olmasa, ayaqüstü şəkil çəkdirməyə çalışacağının da sübhe doşdurmur.

Lakin bu kimi hedeflerin reallaşması yolunda esas engel - sələfləri kimi Paşının yanında ayağından ağır daş kimi asılan Qarabağ konflikti və bundan doğan digər sərt reallıq - Rusiyadan for-post-vassal asılılığıdır. Qarabağ problemi çözülməmiş qaldıqca sələfləri kimi, o da ne daxilidə, ne də xarici siyasetdə uğur qazana bilməyəcək. Demək, köklü iqtisadi islahatlar da mümkün olmayacaq - baxmayaraq ki, son vaxtlar erməni baş nazir bu gerçeklikləri görməzliyindən gəlməyə seydir.

“Bizim konfliktimiz var ve o
hələ də həll edilməyib. Əgər
biz strateji düşünçəyə sahib
xalqıqsa, bu məsələləri qısa

zamanda, bir neçə gün ərzində həll edə bilmerik. Dağlıq Qarabağ məsələsinin həlli üçün ölkənin potensialının konsolidasiyasına ehtiyac var. İlk növbədə Ermənistan içti-maiyyəti və iqtisadiyyatı rəqabət qabiliyyəti olan daimi inkişaf yoluna çıxmalıdır. Gərek bütün ciddiliyimizlə iqtisadi inkişafımızı təmin edək. Qarabağ məsəlesi yalnız ayrıca götürülən hərbi və diplomatik yollarla həll edilə bilmez".

Bu sözləri az öncə Paşinyan Fransada ermənicə çıxan "Nouvelle d'Arménie" jurnalına müsahibəsində demişdi. Əslinə qalsa, bu, Qarabağ savaşında Ermenistanın qalib olmadığının rəsmi İrəvan tərəfindən növbəti etirafıdır. Yoxsa o, "Qarabağ məsəlesi yalnızca herbi və diplomatik yollarla həll edilə bilməz" deməzdı. Bu, əslində cəmiyyətə ince bir mesajdır ki, Ermenistan Qarabağ mübahibəsinin qalibi davul

mühərribəsinin qalibi deyil.
İkinci yandan, Paşinyan
artıq dərk etməmiş olmaz ki,
onun arzuladığı iqtisadi yüksək-
lış məhz Qarabağ ixtilafının



Pasinyanı ABS seforinde yene fiasco gözləyir - iki səbəb

Erməni baş nazir yenə Trampa yaxın düşməyə çalışacaq, amma...; zaman İrəvanın xeyrinə işləmir

ədalətli həllindən, ayrı sözlə, Azərbaycan və Türkiye ilə sərhədlər və kommunikasiyaların açılmasından, blokada vəziyyətinin götürülməsindən sonra mümkündür. Əgər Ermənistanın hazırkı rəhbəri bunun keçirində öz xalqına xos- lirdi ki, ABŞ Ermənistanın Suriyaya hərbi kontingent göndərməsi ilə bağlı narazılığını bu ölkənin BMT-dəki səfiri Mqer Marqaryan vəsítəsilə çatdırıb. Bildirilib ki, bu məsələ Ermənistan-ABŞ münasibətlərinə zərba yurur.

oritetlərindən olduğunu deyərək, əlavə etmişdi ki, qondarma "dqr"ın statusu və təhlükəsizliyi Ermənistanın danışçılar prosesindəki müstəsna prioriteti olacaq".

Təhlildə daha sonra qeyd olunur ki, bu dəfə Pasinyanın

Konanınca öz xalqına köş bəxtlik və rifah axtarırsa, yeni işgal faktı qala-qala Ermənistanın çiçəklənəcəyinə ümidi edir, yumşaq desək, yanılır. Eyni zamanda, öz bədbəxt xalqını aldadır, blef edir və erməni toplumunun ixtirablarının ömrünü uzadır...

"Atlas" Araştırmalar

Mərkəzinin təhlilində isə bildirilir ki, Paşinyanın ABŞ-a səfərindəki məqsədlərdən biri Trampla görüşmək olsa da, onun bu isteyinin reallaşması çətindir. Sitat: "Ötən il də Pasinyan Trampla görüşmələri, bu dərəcədən təhlil edildi. BMT-dəki çıxışı daha radikal ola bilər: O ötenlikli çıxışına Azerbaycana qarşı yeni ittihamlarına bunları da əlavə edə bilər: "Azerbaycan sülhdə maraqlı deyil", "Azerbaycan münaqişəni hərbi yolla həlline üstünlük verməklə bölgədə müharibə riskini artırır""

Paşinyanın xarici siyasetlə bağlı ziddiyetli ritorikası həm də Qərbin, öncəliklə ABŞ-in rəğbətini almağa yönəlib. Bu xüsusda onun Birləşmiş Ştatlara nəzərdə tutulan budəfəki səfərinə işgalçı ölkədə böyük ümid bəslənilir. Lakin ABŞ-in ikitərəfli əlaqələrin inkişafı üçün rəsmi İrəvan qarşısında iki dəyişməz şərti var - Rusyanın siyasi-həbi orbitindən tədricən uzaqlaşmaq və Qarabağ məsələsində məye çalışdı, hətta bu məqsədlə əvvəlcə müşavirini Vaşinqtona yolladı, ardınca da ermənipərest konqresmenlərin Ağ Eve məktub göndərilməsinə nail oldu. Ancaq bütün cəhdler boşça çıxdı. Tramp Paşinyanla görüşmədi. Bu dəfə də Ağ Ev sahibinin belə bir istəyi yoxdur" (Bu yerdə qeyd edək ki, Tramp BMT Baş Assambleyasında Paşinyanla yox, İran prezidenti Ruhani ilə görüşmək istəyini dile getirib).

Azerbaycana qarşı belə təxribatçı ittihamlar sözsüz ki, Paşinyana ondan Qarabağ məsələsində konstruktivlik gözləyən ABŞ-in, beynəlxalq birliyin gözündən pərdə asmağa və özünü temizə çıxmaya hesablanıb. Guya münaqişənin uzanmasında əsas günahkar məhz Azerbaycandır. Ancaq işgalçi ilə işğala məruz qalanın günü məsuliyyəti evni ola bil-

Təhlildə Paşyanın BMT sessiyasında nə deyəcəyini təxmin etmək üçün ötenilki çıxışının əsas tezislərinə diqqət yetirməyin kifayət olduğu vurgulanıb: "Paşyan Baş Məclisdəki ötenilki çıxışında demişdi ki, "Azərbaycan danışçıları Dağlıq Qarabağı aparmalıdır, eks təqdirdə belə çıxır ki, Bakıya yalnız Qarabağın ərazisi la-

konstruktiv mövqə tutmaq.

Paşinyan hökuməti ise il yarımda bu yönə barmağını barmağına vurmayıb, vurmaq istəmir, çünkü Moskvadan cəkinir. Nəinki cəkinir, üstəgəl, Rusiya qarşısında daha sədəqətli görünmək üçün Suriyaya Kremlin istəyi ilə humanitar missiya göndərir - hansı ki, rəsmi Vaşinqtonun kəskin reaksiyasına səbəb olub.

Nanı, məsuliyətli cümlələr bili məz. Ən azından BMT TŞ-nin Dağlıq Qarabağa dair Azərbaycanın xeyrinə olan 4 qətnaməsi var. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və zaman işğalçının xeyri ne işləmir. Ermənistən rəhbərləri bu sərt reallıqlar fonda dünyadan harasına gedir-getsinlər, açılmamış Qarabağ düzünü "Domokl qılın" - hissəciyinə qələmərək özü



Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münəqşəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Görünən budur ki, Ermənistan hakimiyətinin Qarabağ məsələsi ilə bağlı destruktiv fəaliyyəti rəsmi Bakının səhrini daşırmak üzərdir. Həm də onu demək olar ki, Azərbaycan dövlətinin Nikol Paşinyan hakimiyyətinə tanıldığı güzəstin limiti bitib.



Elə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən son açıqlaması və Ermənistan hakimiyətinə, o cümlədən beynəlxalq aləmə ünvanlanan mesajları da buunu deməye əsas verir. Açıqlamada bildirilir ki, Ermənistanın təcavüzkar siyasetinin davam etməsi və hərbi işğala əsaslanan mövcud status-knoviziyyətinin möhkəmlənməsi nə yönəlik addımları, o cümlədən bu ölkə rəhbərliyinin son dövrde səsləndirdiyi anneksionist bəyanatlar əsasən daxili auditoriyaya yönəlmış olsa belə, bölgədə veziyətin kəskinleşməsinə xidmət etdi. Qeyd olunub ki, onlar, beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəqşəsinin həlli üzrə beynəlxalq vəsítəcələrin uzun illər apardığı səylərini demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı: "Azərbaycan hökuməti Ermənistan rəhbərliyinin məsuliyyətsiz ritorikasını münəqşənin həlli üzrə danişqlar prosesini pozmaq cəhdii kimi dəyərləndirərək, bununla bağlı vaxtında qəti etirazını bildirdi və məsələ beynəlxalq təsisatların diqqətinə çatdırıldı. AR Xarici İşlər naziri tərəfindən BMT və ATƏT-in Baş katiblərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, eləcə də Minsk Qrupu üzv ölkələrinin xarici işlər nazirlərinin ünvanlanmış məktublarda Azərbaycan ərazilərinin işğali və bu ərazilərdə tarixən yaşayış azərbaycanlılarının qanlı etnik təmizlənməsi ilə neticələnən Ermənistanın dövlət səviyyəsində işğalçı siyasetinin bu ölkə rəhbərliyinin son bəyanatlarında açıq şəkildə etiraf edildiyi vurgulandı və hərbi işğalın doğruduğu beynəlxalq hüquqi məsələlərinə diqqət yönəldilərək, beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etmesinə imkan verməməli olduğu qeyd edildi. Xarici İşlər Nazirliyi tərəfindən, həmcinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlə-

rinə bu xüsusda eyni məzmunlu notalar ünvanlandı. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü öz sərhələrdə mövcud vəziyyəti ilə bağlı narahatlığını ifadə edərək, verilən bəyanatların münəqşənin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstində uyğun gəlməli və həssas danişqlar prosesində tarazlığın pozulmasına getirməmeli olduğunu bəyan etdi. ABŞ-in Azərbaycandakı səfiri Ermənistan baş nazirinin bəyənatına münasibət bildirərək, siddəti təbliğ edən və gərginliyi artırıyan ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağırıldı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəqşəsinin sülh yolu həlli üzrə Minsk Qrupunun həmsədr ölkələrinin vəsítəciliyi ilə uzun illərdik, aparılan danişqların mahiyyətini münəqşənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatların qərar və qətnamələri, ilk növbədə isə BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin təmin edilməsi teşkil edir. Bu isə həmsədr ölkələrin bəyanatlarında, o cümlədən 9 mart 2019-cu il tarixli, dəfələrə qeyd edildiyi kimi, Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və bu torpaqlardan didərgin salılmış insanların öz evlərinə təhlükəsiz və ləyqəqtə geri dönüşünün təmin edilməsini nəzərdə tutur", - məlumatda bildirilir.

Bəki bəyan edib ki, Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi, sözde hər zaman səsləndirdikləri münəqşənin sülh yolu ilə həlline neinki xidmət etmir, eksinə, münəqşənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyət təşkil edir və danişqlar prosesinin məhv edilməsi cəhdii deməkdir. N. Paşinyan onu da birmənəli şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danişqlar prosesini tərk edən tərəf mütələq uduzacaq. Buna görə də onun ATƏT-in Minsk Qrupunun vəsítəciliyi ilə Azərbaycanla razılışmaqdən başqa çərəsi yoxdur. Ermənistan rəhbərliyi bu istiqamətdə ardıcıl və

dönəməz şəkildə nə qədər sürətli irəliləməye başlasa, o qədər də tez erməni xalqı qonşuları ilə sülh şəraitində davamlı inkişaf yoluna qədəm qoya biləcək.

Rəsmi Bakı növbəti dəfə Ermənistan tərəfinə xatırladı ki, BMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, bütün üzv ölkələr Təhlükəsizlik Şurasının qərarlarını yerinə yitirməlidirlər: "Bu müddəaya Ermənistan tərəfindən əmel edilməyəcəyi təqdirdə, BMT Nizamnaməsinin 51-ci maddəsi istinadən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpə edəcəyindən Ermənistan rəhbərliyi heç bir şübhə etməsin".

Bu bəyanatın verilməsi ilə eyni vaxtda Azərbaycan ordusunun irimiqyaslı hərbi təlimlərə başlamaqla bağlı qərar vermesi də işğalçı ölkəyə növbəti xəbərdarlıqlıdır. Məlumatə görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dan 20-dək Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növbəri, qısmları, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiyyətli əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin açıqlamasında görə, təlimin mövzusunda dağlarda eks-hücum əməliyyatının təşkilini və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilmesi və azad edilmiş ərazilərdə əlverişli hədələrin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yayım atəş sistemi və minaatanalar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotlər

uşus aparatları cəlb olunacaq. Məlumatda deyilir ki, mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilecek təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərba qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyük düzüllüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə təpsirinqlər icra ediləcək.

Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmcinin döyük, mənəvi-psixoloji və maddi-tekniki təminat məsələlərinə yönəldiləcək. Bütün fəaliyyətlər döyük atışlı mərhələlərdən ibarət olmaqla döyük vəziyyətine maksimal uyğun şəraitdə müxtəlif poligon və təlim mərkəzlərində keçiriləcək.

Rəsmi Bakı bu məqamda
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransaya nota verib. "Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri: ni qəti şəkildə pisləyir". Fransız deputatların Qarabağa səfəri ile əlaqədar Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa tərəfinə ünvanlanan etiraz notası təqdim edilib. "Sənəddə bu cür qanunsuz səfərlərin həyata keçirilməsinin ATƏT-in Minsk Qrupu həmsədrinin, o cümlədən Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəqşəsinin danişqların yolu ilə həll olunması məqsədini güdən səylərini ciddi şəkildə sarsıtdığına, eyni zamanda bu prosesdə vəsítəçi qismində Fransanın nüfuzuna xələl getiridiyinə xüsusi diqqət çəkilir", - bəyanatda bildirildi ki, Fransa Minsk

Qrupunun həmsədri kimi Ermənistan Azərbaycan arasında vəsítəciliq missiyasını həyata keçirən ölkədir. Vəsítəçi dövlət olunmuş Azərbaycan ərazilərinə parlamentarilərinin və rəsmilərinin səfərlərinin qarşısını almağıdır. Bununla ilk növbədə münəqşənin həllində işğalçı ölkəyə stimul verməməlidir. Bir neçə Fransa parlamentariləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək burada qondarma rejimin nümayəndələri ilə görüş keçirir. Belə səfərlərin qarşısını almaq üçün qətiyyətli bir siyaset ortaya qoymağını tələb etməlidir. Fransanın parlamentarilərinin Qarabağa qanunsuz səfərləri onsun da qondarma rejimin tanınmasına getirib çıxarmayacaq. Sadəcə, bu rəsmi Parisin ikili standartlardan yanaşmasının nəticəsidir. İşğal olunmuş ərazilərə humanitar və qeyri-səfərlərin təşkil edən ölkələrə qarşı rəsmi Bakı principialı olmalıdır. Qeyd edim ki, üç həmsədr ölkənin parlamentariləri mütəmadi işğal olunmuş ərazilərə səfər edir. Azərbaycan üç həmsədr ölkəyə belə səfərlərə imkan verilməməsini tələb etməlidir.

Fransa rəhbərliyi bu kimi səfərlərin qarşısını ala bilər. Təəssüf ki, erməni lobbyisinin təsiri hələ bunların üzərində qalmadı. İşğal olunmuş ərazilərdə deputatların aqılıqlar etməsi, dostluq sənədləri imzalaması hüquqi cəhətdən qanunsuzdur. Rəsmi Bakı Fransa mehkəməsinə müraciət edib, belə bir müqavilələri ləğv etdirdi. Göründüyü kimi, Ermənistan öz avantürasını həyata keçirməklə birbaşa ərazilərin qaytarılmasında məraqlı olmadığını göstərir. Paşinyanın iqtidarı ciddi şəkildə səleflərindən fərqli olaraq açıq şəkildə kompromissiz mövqə ortaya qoyur. Demək olar ki, danişqların mənası yoxdur. Elə rəsmi Bakının son açıqlamaları da bundan xəbər verir.

da 5 avqust bəyanatından sonra danişqların aparılması mənasızdır. Azərbaycan ciddi şəkildə yalnız güc yolu ilə irəliləyişə nail ola bilər. Qeyd edim ki, Azərbaycan Rusiya ilə bu istiqamətdə danişqlar aparmalı, Yerevan-Moskva arasında soyuq münasibətlərən istifadə edib, müəyyən prosesləri lehənə dəyişə bilər. Hazırda ölkəmizin KTMT müşahidəçi olması qabardılır. Demək, Moskva-Bakı arasında temaslar saxlaşa, ölkəmiz güc yolu ilə əraziləri azad edə bilər".

M.Əsədullazadə də qeyd etdi ki, hazırda 10 min nəfərlik şəxsi heyətə irimiqyaslı təlimlər birbaşa müharibə hazırlığıdır: "Bu Ermənistana son günlərdə Paşinyanın bəyanatlarına ölkəmizin güc mesajıdır. Əgər Rusiya və Azərbaycan bu məsələlərdə razılışa, ordumuz herəketə keçə bilər. Artıq Ermənistan üçün gerisəyim başlayıb. Bu təlimlər müharibəyə hazırlıqlı təlimləridir. Ermənistan rəhbərliyi substansiv danişqlara gəlməsə, mümkün zərbələrə hazır olmalıdır. Hesab edirəm ki, artıq Moskva-da bunun fərqlindər və mütləq şəkildə geosiyasi mənzərə dəyişikliklər tələb edir və bu da Azərbaycanın işğal olunmuş ərazilərinin bərpasından gedir. Azərbaycan dəfələrlə Paşinyanın xəbərdarlıq ciddi nəticələrə səbəb olacaq".

N.Paşinyan ABŞ səfərinə də "miatsum" deməye hazırlaşır. BMT Baş Assambleyasındaki çıxışı isə onun və Ermənistən tələyini müəyyənləşdirə bilər. Hesab olunur ki, Ermənistən hökumətinin başçısı Qarabağa bağlı iddialarından əl çəkməsə, danişqların mənası yoxdur. Elə rəsmi Bakının son açıqlamaları da bundan xəbər verir.



Azərbaycan Qarabağla bağlı diplomatik hücumu keçdi

Ərazi bütövlüğünə saygısız yanaşan Fransaya nota verildi; Ermənistan hakimiyətinə xəbərdarlıq edildi; ordumuz genişmiqyaslı hərbi təlimlərə start verir; **politoloq**: "Artıq Ermənistan üçün geri sayım başlayıb...."



Nuru Paşa

Bakının qurtuluşunun 101-ci ili

Onun memarına heykəl
qoyulacaqmı? - İki rəy

Sabah - sentyabrın 15-də Bakının işğaldan azad olundan 101-ci ili tamam olur. 1918-ci ilin həmin günündə türk komandamı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İsləm Ordusu və Azərbaycan Korpusu paytaxtımızı erməni-bolşevik birləşmələrindən azad ediblər.

Bu tarixi günlər əlaqədar hər il olduğu kimi, bu il də N.Paşa ilə bağlı bir məsələ - onun adının əbədiləşdirməsi məsəlesi aktuallaşır. Dəfələrlə N.Paşa ilə bağlı parlamentdə çıxışlar edən, təkliflər irəli süren Büyük Quruluş Partiyasının sədri, deputat Fazıl Mustafa biganəlikdən gileyəndi: "Bu məsələdə bir laqeydiyik var. İnsanlar bu cür hadisələri unutmamalıdır. Çünkü indiki dövrdə ele bir durum var ki, cəmiyyət həyatında Nuru Paşanın rulunun anlaşılmazı Azərbaycanın Qarabağ müharibəsində mübarizəsi üçün də çox önemlidir. Bu mübarizədə hətta Nuru Paşa obrazı bir simvol kimi ortaya çıxa bilər. Çünkü mehz onun seyi nticəsində Azərbaycan torpaqları işğaldan azad olub. Bakının azad olunması ilə biz dövlət qura bilmışik. Onuna bağlı bir zehniyyət fərqi açıq görünür. Hərbi parad da keçirildi, heç bir manə olmadı. Eyni zamanda, bu məsələ ilə bağlı Türkiyədən də təkliflər var. Amma hesab etmirmə ki, bu məsələdə Türkiye tərəfindən israrlılıq müşahidə olunur. Çünkü bəzən o tərəfdən də yanaşmalar arzuolunan səviyyədə olmur. Bu məsələyə Türkiye də böyük önəm vermelidir. Təessüflər olsun ki, bunlar da yoxdur. Demek istədim odur ki, bir sıra faktorlar var ki, biz bunu hələ gündəmizdə lazımi səviyyədə qiymətləndirəcək duruma gelməmişik".

Deputat hesab edir ki, bu məsələnin hələ də həll olunmaması 15 sentyabr tarixinə bir qədər kölgə salır: "Onu da deyək ki, xalqımızın özünün də bu məsələdə laqeydiyili var. Xalqımızda belədir, olub-keçəndən sonra ağlayırıq, sizləyir, mərsiye edirik. Elə birlər ki, göydən-havadan bir məlek geldi, Azərbaycanı xilas etdi, bununla hər şey bitdi. Lakin bu, belə deyil axı. Burada tamam başqa bir yanaşma var. Ona görə də bunu belə formada xalqın özünün də qeyd etməməsi, xüsusi bir dəyər verməməsi müşahidə olunur. Bizim unutqanlığımızın an barız nümunəsi mehz Nuru Paşa məsələsinə olan münasibətdir. Burada heykel önməli deyil. Heykəl olaraq, olmaz da. Əsas səhəbət sayğıdan gedir ki, bunu görmürük. Əgər ona dəyər vermək anlayışı cəmiyyətdə yoxdursa, dövləti, ayrı-ayrı siyasi baxışları bir tərəfə buraxın. Kimin evində Nuru Paşanın fotosu, yaxud xalçası asılıb? Kim ona xilaskar kimi baxır? Böyük coxluqda bu anlayış yoxdur axı. Hələ bir özünə tanımaz da deyir ki, pul dalınca gəlməsidilər, dedi ki, qızıl almayıncı Bakını işğaldən azad etməyəcəm. Bunların hamısı biziq də".

Fərəc Quliyev hesab edir ki, bu məqsədli bir siyaset deyil: "Belə məqamlara göründüyü kimi, cəmiyyətdə həssaslıq azalıb. Tariximizə sahib çıxmağı bacarmamışq. O məqamlarda ki, bize dəstək veriblər, gelib burada şəhid olublar, onları unutmaz olmaz. Başımız üzərində her birini uca tutmağı bacarmalıq. Bu barədə dəfələrlə təkliflər qaldırılıb. Nuru Paşa və onun silahdaşlarının xatirələrini əbədiləşdirməkən bağlı. Amma hesab edirəm ki, bunu bir az sehnəkarlıq kimi qiymətləndirmək olar. Bu düşünlümüş bir siyaset deyil ki, onlar kenara qoyulsun. Nuru Paşa və onun silahdaşları layiq olduğunu formada xatirələrde yaşadılmır. Abidələrin qoyulması, adaların müəyyən yerlərə verilməsi, başqa tədbirlərin görülməsi, ildönümlərində anim mərasimlərinin daha tətənəli keçirilməsi təqdirdən hadisə olar. Qardaş ölkədən və digər yerlərdən bize dəstək verən adamlar zaman-zaman olub. Birinci Qarabağ savaşı vaxtı Qazaxistanda vaxtı ilə biziş sürgün olmuş, qovulmuş insanlarımız yaşayındı. Mühərbi başlayanda Yəhya Əliyevin başlığı ilə bir qrup adam bura döyüşməyə geldi. Onların arasında şəhid olalar, yaralanalar oldu. Bu adamlara da diqqət etmək lazımdır. Yaxın və keçmişdə özlərin qardaş bilib dəstək olan, uğurumuzda canlarını verənlərə xüsusi diqqət ayırmalıdır".

Deputat indiye qədər parlamentdə Nuru Paşa ilə bağlı məsələ qaldırın şəxslərdən da söz açdı: "Xatırlayıram ki, Fazıl Mustafa Nuru Paşanın abidəsinin qoyulması ilə bağlı çıxış etmişdi. Başqa deputatlardan da bu məsələyə toxunanlar olub. Bu məsələyə mən də hər zaman müsbət yanaşmışam. Tahir Kərimlinin bu məsələ ilə bağlı çıxışını xatırlayıram. Deyəsən Əli Məsimli də o haqda danışmışdı. Gövhər xanım da toxunmuşdu. Hesab edirəm ki, bu şəkildə ictimailəşdirsinəz, məsələ həll oluna bilər. Çünkü burada xüsusi bir qərəzlə məqamlar yoxdur".

□ Cavanşir Abbaslı,
"Yeni Müsavat"

Yeni tədris ilinin başlanması artıq sayılı günlər qalıb. Minlərlə tələbə bölgələrdən Bakıya axın edib. Məlum olduğu kimi, əksər dövlət və özəl universitetlər, kolleclərin yataqxanaları yoxdur. Onlardan bəzi ləri ya təyinatını deyişib, bəzilərindən hələ də məcburi köçkünlər məskunlaşış, bəzilərində isə yer tapmaq mümkün deyil. Beləliklə də tələbələrin böyük əksəriyyəti artıq yaşamaq üçün mənzil kirayəsə də bir qisim hələ də ev tapmaqdə cətinlik çəkir. Faktiki olaraq paytaxtda kirayə ev bumu yasanır. Avqust ayından başlayaraq kirayə mənzil bazارında qiymətlər 5-7 faiz artıb.

lanlara ev verəndə tələb edir ki, mütləq evli olsunlar. Yəni subay oğlanlara heç kəs ev vermək istəmir. Çünkü dəfələrlə şikayet olub ki, tələbə oğlanlar evi təmiz saxlamır, əşya və avadanlıqlara qarşı məsuliyyətsiz olur, bəzən evə kənar adamlar getirir və saire. Ev sa-

ye mənzil bazarına, artıq neçe ildir ki, bu məsələye bir ciddi amil təsir edir, hansı ki, biz həmin amilin təsirlərini artıq görürük. Belə ki, bir neçə, təxminən 5 universitetə yaxın olan "Sovetski" adlanan ərazi var idi, artıq sökülüb. Əvvəller tələbələr üçün ən böyük kirayə

Bakıda kirayə ev bumu

Natiq Cəfərli: "Azərbaycanda kampuslu universitetlərin olmasının vaxtı çoxdan yetişib"

Mövcud vəziyyəti müşahidə etmek üçün metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən, "maklerlər bağı" kimi tanınan parkda olaq. Günorta saatlarında parkda canlanma vardi. Kirayə ev axtaranların arasında orta nəşlin nümayəndələri ilə yanaşı, tələbə gənclər də var idı.

Universitete qəbul olan Aygün adlı tələbə bildirdi ki, Bakıya valideyni ilə birgə gelib və özünə kirayə ev axtarır: "Əvvəldən bize xəbərdarlıq etmişdilər ki, bu vaxtlarda kirayə tapmaq çətindir. Çox istərdik ki, daxil olduğum Mədəniyyət və İncəsənət Universitetinin yaxınlığında ev tutum. Lakin universitetə yaxın ərazilərdə evlər təxminən avqust ayından artıq tutulub, qalan digər evlər isə çox yararsızdır, yaxud da bahadır. Bir qədər kənarda, metronun "Neftçilər", "Qara Qarayev", "Həzi Aslanov" stansiyalarının yaxınlığında da evlər artıq tutulub. Düşündük ki, burada həm ev taparıq, həm de qiymətlər bir qədər ucuz olar. Amma məlum oldu ki, qiymətlər mərkəz ilə müqayisə də heç də fərqli deyil. Məsələn, bize indi dedilər ki, "Neftçilər" metrosstansiyasının yaxınlığında ən ucuz ev 300 manatdır. Həmin evdə də bezi çatışmazlıq var. Makler haqqı ilə birlikdə bu, bizi 350-360 manata başa gələcək. Azi 2 tələbə qız da tapmaliyam ki, o pulu ödəyə bilim".

İkinci kurs tələbəsi olan Ramilə Babayeva bildirdi ki, özünə ev yoldaşı axtarır: "Ev yoldaşım bu ildə evi deyişdirməyənə görə mənimlə birgə qalacaq tələbə qız axtarıram. Əgər tapa bilməsem, məcburam ki, bu aydan evin



pulunu tek ödəyim. Buna isə hibidə deyir ki, "mənə problem lazımdır", bu səbəbdən yalnız qızlara üstünlük verir".

Digər makler isə qeyd etdi ki, yerli oğlan tələbələr ev tapa bilməsə də əcnəbi tələbə və oğlanlar çox rahatlıqla kirayə tapa bilir: "Çünki onlar həm qiymətlə razılaşır, həm də evi səliqəli saxlayırlar".

Seymur adlı makler onu da qeyd etdi ki, ümumiyyətə hazırlıda kirayə bazarında ev tapmaq çox çətindir:

"Evler var, amma aşağısı 400 manatdan başlıyır ki, onları da daha çox ailələrə verir. Çünkü ailələr adətən uzun müddəli qalır".

Mövzü ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat"dan dəlib. O dedi ki, əslində universitetlərin kampları olmalı, orada tələbələr üçün kifayət qədər normal şərait yaradılmalıdır: "Çünki tələbə həm yatmaq, həm gündəlik tələbat dərdi çəkirsə, bu alaçığı təhsile də mənfi təsir göstərir. Ümumiyyətlə Azərbaycanda kampuslu universitetlərin olmasının vaxtı çoxdan yetişib. Bir çox lazımsız layihələr pul xərcləməkdən, bu sahədə ciddi irəliləyiş əldə etmək mümkündür. Qeyd edim ki, kampus sisteminin yaradılmasına heç də ciddi vəsait də tələb olunmur. O ki qaldı kira-

mənzil bazarı həmin ərazi id. Həmin zaman qiymətlər də ucuz idil və tələbələrə sərf edir. Söküntü işləri aparıldığdan sonra universitetlərə yaxın ərazilərdə kompakt şəklində tələbələrə verilecek mənzillər artıq qalmayıb. Ona görə də tələbələr şəhərin müxtəlif ərazilərində kirayə mənzil axtarmağa məcbur olur. Mənzillər ne qədər universitetə yaxın, mərkəzdədirse, qiymət bir o qədər bahalaşır ki, bu da bir problemdir. Universitetlər də sanki hamısı şəhərin mərkəzinə yişib. Əlbette ki, bu da Sovet dövründə qalma, doğru olmayan bir planlama idi".

Ekspert qeyd etdi ki, xərici tələbələrin yataqxana təminatı daha yaxşı vəziyyətdədir: "Xaricilərin böyük əksəriyyəti kirayələri günlük götürür. Bu da kifayət qədər baha qiyətə olur. Əsasən də turistlər günlük evləri baha qiyətə götürür. Söhbət xərici tələbələrdən gedir, onların yataqxana təminatı daha yaxşı vəziyyətdədir. Bu da bir paradoxdur. Kirayə bazarında isə onlara daha baha qiyətə mənzil təklif olunur ki, bu da kirayə verənlərə sərf edir, yerli tələbələrdən, daha çox onlara üstünlük verirlər".

□ Xalida GƏRAY,
"Yeni Müsavat"

Yevlaxda faciə: üstünə təkər düşən yaşılı qadın öldü

Yevlaxda 71 yaşı qadın bədbəxt hadise nəticəsində ölüb. APA-nın məlumatına görə, rayonun Kövər kəndi sakini, 1948-ci il təvəllüdü Qunca Quliyevə təsərrüfatında təmizlik işləri apararkən divarda asılı olan motosiklet təkəri onun üzərinə düşüb. Xəstəxanaya yerləşdirilən qadın aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə dönen Bakıda keçirilən "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" adlı beynəlxalq konfransda müzakirə olunub.

Konfransda Dövlət Gəmrük Komitəsinin sədri Səfər Mehdiyev rəhbəri olduğu qurumun kölgə iqtisadiyyatına qarşı bir neçə istiqamətdə mübarizə apardığını deyib. Onun sözlərinə görə, ölkəyə iddal olunan və ölkədən ixrac olunan məhsulların insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir: "Sərhəd-kecid məntəqələrində nəqliyyat vasitələrinin qeydiyyatı tam avtomatlaşdırılıb. Bununla da qeydiyyatsız malların ölkəyə girişine qadağə qoyulub. Bu gün son iki il ərzində bir dənə də qeydiyyatsız avtomobil ölkəyə daxil ola bilməyib".

DGK sədri bildirib ki, mübarizənin ikinci istiqaməti risklərin dəyəndirilməsi və baş verə bilecek risklərin qiymətləndirilməsi, üçüncü istiqaməti isə qacaqmalçıqla mübarizədir: "Bəzi işbazlar formalaşdırıb və bizim işimiz onları müəyyən edib kölgə iqtisadiyyatını aradan qaldırmaqdır. O cümlədən xüsusi imtiyaz verilmiş şəxslər arasında kommersiya məqsədi üçün nəzərdə tutulmadığı adı altında belə fəaliyyətə məşğul olan işbazlar formalaşdır. Bu işbazlarla da mübarizə aparılır".

S.Mehdiyev qeyd edib ki, tranzit zamanı dövlətlər arasında onlayn məlumat mübadiləsi sisteminin yaradılması da vacibdir: "Aparılan islahatların nəticəsi bizi sevindirir. Keçən il Dövlət Gəmrük Komitəsi bütçəyə 1 milyard manatdan yuxarı artıq vəsait köçürüb. Bu il isə əlavə 500 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulur. Yeni proqnoz 1,3 milyard manat nəzərdə tutulsada, bu rəqəmin 1,8 milyard manat olması gözlənilir".

S.Mehdiyev bildirib ki, kölgə iqtisadiyyatının aradan qaldırılması üçün qacaqmalçılıq sahəsində mübarizə də artıq öz bəhrəsini verir. O qeyd edib ki, 2017-ci ilə müqayisədə 2018-ci ilde Azərbaycanın tranzit potensialı 2 dəfədən çox artıb. Bundan başqa, onun sözlərinə görə, "Yaşıl dəhliz" sistemi sahibkar-məmər ünsiyətini minimuma endirib: "Biz dövlət olaraq sahibkarın qanuni təcərlətə məşğul olmasını təşviq etməliyik. Əgər hər hansı mali alarkən onun çekini almırıqsa, kölgə iqtisadiyyatına şərait yaratmış olur".



Azərbaycanda kölgə iqtisadiyyatını neçə aradan qaldırmaq olar - təkliflər

Rəşad Həsənov: "Bu gün vergidən yayınma bir şücaət, qəhrəmanlıq, mərifət kimi qiymətləndirilir..."

Vergilər naziri Mikayıl Cabbarov isə prezident İlham Əliyevin kölgə iqtisadiyyatını böyük bəla adlandırdığını bildirib. Qeyd edib ki, Vergilər Nazirliyi bu il kölgə iqtisadiyyatının həcmini azaltmayı hədəfləyib: "Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur çıxır. Amma bu, müvəqqəti haldır. Qanun açısından hamı bərabərdir. Bu, həm yerli, həm də xarici investalar üçün vacib şərtidir. Kölgə iqtisadiyyatı xarici investorları hər hansı ölkəyə sərmaya yarımından çəkindirən ilk 3 amil sırasına daxildir".

M.Cabbarov Azərbaycanda kölgə iqtisadiyyatının ən geniş təşəkkül tapdırıcı sahələri açıqlayıb: "Pərakəndə ticaret və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir. 2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərqli olub. Bu fərqli ənənə 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir".

Bu ildən etibarən kölgə iqtisadiyyatına qarşı mübarizə məqsədile həyata keçirilən tədbirlərin effektində danişan nazirin sözlerine görə, bu il qeyri-neft sektor üzrə vergi yiğimləri proqnoza qarşı 280 milyon manat artıq olub ki, bu da proqnoz tapşırığın 112 faiz icra edilməsi deməkdir.

kanın düzgün olmamasında statistika orqanından daha çox digər qurumlar məsuliyyət daşıyır. Bütün bunlarla yanaşı, qeyd edim ki, Azərbaycanda statistikanın aparılmasında siyasi qərarlardan asılılıq var. Bir çox hallarda təqdim olunan məlumatlar elə statistika orqanı tərəfindən dəyişdirilir, təhrif olunur. Yaxud müəssisələrə məlumatları təhrif olunmuş formada vermək tapşırılır. Bu da ölkədə həyata keçirilən siyasi xəttə bağlı məsələdir".

Ekspert hesab edir ki, nazirin açıqladığı məlumat

sa, bu zaman ciddi nəticə almış olar. Yoxsa problemin üstüne birtərəfli qaydada getməklə nəticə əldə etmək olmaz. Burada sahibkarı da maraqlandırmaq lazımdır, istehsalçını da, istehlakçını da. Hər biri üçün xüsusi güzəştlər, yaxud bonuslar nəzərdə tutulmalıdır. Bizzət keçən il Vergi Məcəlləsinə dəyişikliklər zamanı pərakəndə ticaret və iaşə müəssisələrindən əldə olunan məhsullar üçün ödənilmiş ƏDV-nin nağdsız hesablaşmalar zamanı 15 faizi, nağd hesablaşma zamanı isə 10 faizi

həcmində vəsaitin alıcıya qaytarılması kimi təşviq mehanizmi nəzərdə tutulur. Dündür, bu, qaneedici deyil. Çünkü təxminen min manatlıq alış üçün nağdsız formada 22 manat, nağd formada 17-18 manatın geri qaytarılması deməkdir. Hətta bu zəif təşviq tədbiri də hələ reallaşmayıb, çünkü tətbiq mexanizmi hazırlanmayıb. Beləliklə, istehlakçını təşviq etmək mümkün dır. Halbuki real təşviqlə 10 milyonluq kütənin nəzarətini əldə etmək mümkündür. Bu nəzarət isə kifayət qədər iri həcmde leqallaşmaya gətirib çıxaraq gücdədir".

R.Həsənov deyir ki, dünyanın əksər ölkələrində vergidən yayınınə yönəlik vətəndaş qınağı mühüm rol oynayır:

"Bu ölkələrdə cəmiyyətin məsələyə sərt yanaşması formalasdırılib. Azərbaycanda isə hələ belə ənənə formalaşmayıb. Əksinə, bu gün vergidən yayının bir şücaət, qəhrəmanlıq, mərifət kimi qiymətləndirilir. Bura vergi hesabına formalaşan dövlət büdcəsi vəsaitlərinin xərclənməsindəki qeyri-şəffaflıq, korrupsiya, mənimsemə faktorları da böyük rol oynayır. Vətəndaş görə ki, ödədiyi vergi tam şəffaf və hesablı xərclənir, o zaman maraqlı olacaq ki, həm özü, həm də ətrafindakılar dövlətə qarşı dürüst olub vergilərini tam həcmədə ödəsinlər. Buna görə də kölgə iqtisadiyyatına qarşı mübarizə çoxtərəfli və böyük siyasi iradə tələb edən bir prosesdir".

□ **Dünya SAKIT, "Yeni Müsavat"**

O, hakimiyyətə 2,5 il əvvəl gelib. Az vaxt deyil, amma o qədər də uzun müddət də sayılmaz. Zaman intervalının uzunluğu görülen və görülməyən işlərin həm sayına, həm də məzmununa bağlıdır.

Söhbət Ağ Evin indiki sahibi Donald Trampdan gedir. Çox qəribə və qeyri-adı adamdır. Ağ Evdəki oval kabinetə ayaq basıldığı gündən bütün dünyannın gündəmindədir.

Əslində, bir ABŞ prezidentinin dünya gündəmində ön sıradə olması qətiyyət təccübəli deyil. Çünkü bir dünya jandarmı olan super dövlətin lideridir.

Bu super dövlətin liderləri adətən dünyada haqqında ən çox danışın və yazılın personalar olurlar. Hər halda dünya düzənini tənzimleyən, beynəxalq siyaset məkanında şərtləri müəyyənləşdirən, lazımlı bildikcə müttəfiq də, rəqibə də "gözünü ağardıb, barmaq silkələyən" nə-həng güc mərkəzini idarə etmələri onları istər-istəməz ön plana çıxarırlar.

Ancaq bütün bu önemli ön plana çıxmaya faktorlarıyla yanaşı, D.Trampı gündəmə bərkidən Kifayət qədər eləvə fərqli amiller de mövcuddur. Ve həmin amillerin mütləq əksəriyyəti qalmaqla mezmun daşıyr.

Məsələn, "ABŞ-in yəyəni"ni əline aldığı gündən indiyə qədər o, seçkiyə hiylə qatmaqdə suçlanır. ABŞ tarixində belə qalmaqlar əvvəller də olub, amma hədəf prezidentlər üçün oval kabinetin qapısı dərhəl qifillanıb. Riçard Nikson hiylə qatlığı seçkilərdən sonra ikinci dəfə prezident postuna sahiblənsə də, oval kabinetdə uzun müddət duruş getirə bilməmişdi. Onu impicment hədəsiyle istefaya məcbur etmişdilər.

Halbuki D.Trampa yönelik seçkiye hiylə qatma ittihamları daha ağır məzmun daşıyırdı. Çünkü işin içinde ABŞ-in "düşməni" Rusiya faktoru da var. Siyasi rəqibləri və cəmiyyətdə nüfuzu olan güc mərkəzləri D.Trampin seçki qələbəsində Rusyanın prosesə



roppaları nankorluqda qıñadı... D.Trampin Ağ Evi köcdüyü gündən bu yana öten 2,5 il ərzində törendiyi siyasi qalmaqları saymaqla bitməz. Halbuki onun hesabında çoxlu sayıda məişət qalmaqları da var. Hər halda onun tərəfindən zorlandığını və cinsi əlaqəye sövg edildiyini iddia edən qadınların sayı da kifayət qəderdir.

Bu iddialar D.Trampin həyatının gənclik illərindən üzü bəri müxtəlif dövrlərini əhatə etdiyindən "zərərçəkən qadınlar" arasında hər yaşdan olanı var. Hətta

nimle razı deyilsə, söz güləşdirir, ona "sən qovuldun, Tom" deyirəm. Menim üçün belə daha rahatdır" deyərək, gülüb.

Göründüyü kimi, D.Tramp çox qəribə liderdir. Onun xarakteri pleyboyluqdan tutmuş avtoritarizmə qədər bir çox xüsusiyyətlərə zəngindir.

İndi bir çoxlarını narahat eden əsas məsələ de elə budur. ABŞ cəmiyyətdə nüfuzu olan ictimai-siyasi xadimlər, eləcə də mədəniyyət və şou-biznes təmsilçiləri ondan narazılardılar, bunu da açıq-açıq ifade edirlər.

ABŞ avtoritarizmə meyllənə bilər: Tramp Ağ Evi "özəlləşdirməyə" hazırlasır

Ancaq "Ağ Ev qara əsarətdən xilas ediləcək" ümidi ilə yaşayanlar üçün hansısa bir siyasi sürprizin olma ehtimalı da mümkün variantlar sırasında öz aktuallığını qoruyur

internet üzərindən müdaxiləsinin həlliçili amillərdən olduğunu iddia edirlər.

Düzdür, bu iddialar hüquqi müstəvidə öz təsdiqini tapmadı. Ancaq "od olmayan yerdən tübü çıxmaz" məntiqi iki ili aşan araşdırımlara yol açdı. Və D.Tramp hem ABŞ-da, həm də bütün dünyada şürekli olaraq, gündəmdə tutdu.

Amma D.Tramp dünya gündəmini yalnız Rusiyaya məxfi əlaqə ittihamları və seçkilərə hiylə qatılması iddiaları ilə bəzəmədi. Onu həmisi "gözönündə tutan" bir çox başqa səbəblər də oldu.

Məsələn, oval kabinetdəki kreslosuna çökər-çökmez qonşu Meksika ilə ABŞ arasında keçiləməz və bahalı sərhəd divarı tik-

mək qərarı verdi. Və amansız "mühacir ovu" başlatıldı.

Fransa prezidentinin özündən yaşı qadınla evlənməsinə eyham vuraraq, rişxənd etdi. Bu azımsız kişi, NATO-ya alternativ yeni Avropa orduyu ideyasını gündəmə getirdiyi üçün fransız hemkarını de virməklə hədələdi. Öz hədələrinin boş söz olmadığını sübut etmek üçün isə "sarı jiletillər"in ABŞ-in bütün sifarişlərinin icrasına hazır olduğularına eyham vurdu.

Bu arada ABŞ-in dünya hegemonluğunu həzm edə bilməyən Avropaya barmaq silkələməyi də unutmadı. "Amerikallar olmasayıdı, indi bütün Avropa alman dilində danışmaq məcburiyyətində qalacaqdı" deməklə, av-

ABŞ siyasetçilərini yetkinlik yaşına çatmayan qızlarla "təmin edən" və bu səbəbdən də həbs edildikdən sonra kamerada ölü tapılan milyarder də onun yaxın dostlarının sırasına daxiliyim...

Maralıqlı ki, Ağ Ev sahibi yalnız qadınları "narazı" salmayıb. O, prezident olduğu 2,5 ilde bezi kişilərə də problem yaradıb. Belə ki, bu müddət ərzində o, nə az, nə çox, düz 35 yüksək vəzifəli şəksi ya işdən qovub, ya da "kömülli istəfa"ya məcbur edib. Özünün fikirləri, mövqeyi ilə tərs düşən vəzifeli şəxsələr qapını göstərib. Əslində o, özünün bu avtoritar vərdiğini qətiyyən gizləmir. Ondan bu barədə soruşulanda "Əgər, hansısa Tom mə-

Onların bir çoxu ABŞ-in D.Trampdan xilas edilməsini vəcib hesab edirlər. Və gelən il keçiriləcək növbəti prezident seçkilərində bu "problem"in həll ediləcəyinə ümidi bəsləyirler.

Ancaq D.Tramp onun prezidentliyinin impicmentlə yekunlaşaraq, sona çatmayıağına ümidi bəsləyənləri demək olar ki, məyus etmək üzərdir. Və indi gelən ilin seçkilərinə bəslənən ümidişərən başa çıxmə etimələdi ki, kifayət qədər yüksəkdir. Çünkü D.Tramp oyal kabinetin tərk etmək niyyətində olmadığını biruza verir, xüsusi can-feşanlıqla növbəti seçkilərə hazırlanır və Ağ Evi üzən müddət üçün "özəlləşdirə" biləcəyinə inanır.

□ Elçin XALİDBƏYLİ,
Musavat.com

il sentyabrın 29-da vəzifəsin-dən gedən səhiyyə naziri Tom Prays olub. Bundan başqa vəzifəyə geləndə azad etdiyi ilk nazir isə edliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yetes olub. Ancaq cənab Tramp

yeni başlığı zamanında da-ha sərt xətti müdafiə edən, Şimali Koreya, İran, Suriya, Öf-qanistan kimi böhranlı məsələlərde dəha kəskin mövqe tutub, hətta Suriyanı iki dəfə bombardama əmri verib, Şimali

Prezident Donald Trampin işdən çıxardığı sonuncu komanda üzvü milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oldu. Mətbuatın yazdırılmışına görə, Boltonun həddən artıq davakar, mühərbi tərəfdarı olması Trampı təngə gətiribmiş.



Kənan RÖVŞƏNOĞLU

Ancaq en çox dəyişiklik prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunda olub. Tramp ilk müşaviri admiral Maykl Flinn Trampə çox yaxın şəxs hesab olunsa da, cəmi bir ay işləyə bildi. 2017-ci il fevra-

kezi Kəşfiyyat İdarəsinin direktori olmuş, İran əleyhdarlığı ilə məşhur olan Mayk Pompeo getirildi.

Trampın daha bir səs-küylü komanda dəyişikliyi Federal Təhqiqtar Büro-

hələ ikinci müddətə seçilmək fikrindədir. Hətta seçilməsə belə, birinci prezidentlik müddəti 2021-ci ilin yanvarında biterək. Buna qədər isə yəqin bir çox komanda üzvü ilə vidalaşacaq. 70-dən çox yaşı olan və prezident seçilənə qədər siyasi fəaliyyət təcrübəsi olmayan Tramp sələflərindən fərqli bir iş üslubu ilə tanınır. Media ilə temaslarını azaldan Tramp daha çox sosial media hesablarından açıqlama verməyi sevir və bunundan da media vəsifəsi olmanın birbaşa xalqa xitab elədiyi düşünür. Bu, bir tərəfdən Tramp rəqibi demokratların mediada güclü olmasına cavab olmaqla yanaşı, digər tərəfdən operativlik və xalqa dərahət xitab vəsifəsi olub.

Ancaq Trampın xarici siyaset təcrübəsi və dəyişkən tutumu onun komandasında ciddi dəyişikliyə səbəb olub. Məsələn, vəzifəsinin icrasına Tramp komandasında istefaya gedən ilk nazir 2017-ci

Koreya sahilərinə hərbi gəmili göndərib. İran sahilərində hərbi gücü artırıb. Lakin sonrakı dövrde Tramp bu xətti yumşaldı. Şimali Koreya prezidenti ilə görüşüb dənişqənlərə aparıb. İran ABŞ pilotsuz aparatını vursa da, cavab zərbəsi endirməkdən imtina edib, indi isə İran prezidenti ilə görüş teklif edir. 2018-ci ilde isə Suriyadan hərbi qüvvələri geri çəkəcəyini bildirib. Hətta Talibanla sülh anlaşmasına razılıq verən Tramp son anda Talibanın Amerika əsgərini öldürməsinə cavab olaraq dənişqənləri dayandırıb. Xarici siyasetdəki bu qədər kəskin ziddiyətlər, əsaslı Rusiya ilə əlaqələri və seçilmesində Rusiya izi kimi ciddi ittihamların olduğu ABŞ prezidentinin komandasını dəyişməsi həm də təbii qarşılıqlı olur.

Ancaq Trampın xarici siyaset təcrübəsi və dəyişkən tutumu onun komandasında ciddi dəyişikliyə səbəb olub. Məsələn, vəzifəsinin icrasına

Heç kimlə yola getməyən Tramp

ədliyyə naziri Cef Sessions 2018-ci il noyabrın 7-də istefə verib. 2018-ci ilin sonlarında Trampın Administrasiyada, en yaxın adamlarından biri olan katibiyin rəhbəri Con Kelli istefə verib. 2018-ci il dekabrın 15-də daxili işlər naziri, 20-də isə müdafiə naziri Ceyms Mattis istefaya gedib. Mattis birlikdə Müdafiə Nazirliyində bir neçə yüksək rütbeli memur da istefə verdi. Onlardan biri de İŞID-le mübarizə üzrə ABŞ prezidentinin xüsusi təməsilcisi Brett Makqurk idi. Yeri gelmişkən, müdafiə naziri postunu Mattisdən sonra əvəzedici olaraq Patrik Shanahan yerinə yetirib. 2019-cu ilin iyundan isə Tramp Mark Esperi müdafiə naziri təyin edib. Oktyabrda isə Tramp komandasının daha bir alovlu nümayəndəsi, ABŞ-in BMT-deki daimi təməsilisi Niki Heyli istefə verdi. Halbuki hind əsilli siyasetçinin karyerada yüksəlcəyi gözənləndi.

ABŞ-in 45-ci prezidenti həm də çetin adam hesab olunur. Trampın tətbiq hesabında yazdırılmışlar komandası üçün zaman-zaman ciddi problemlər yaradıb. Ancaq prezidentin vəzifəyə gəldiyi ilk ayların əsas problemləri onun Rusiya ilə əlaqələrinin olması ilə bağlı iddialar və aparılan istintaq olub. Bu prosesdə

lin 13-də istefə verən Flinn Rusiya nümayəndələri ilə gizli görüşməkde ittiham olundur. Trampın ikinci milli təhlükəsizlik müşaviri Herbert Raymond Makmaster bu postda 14 aydan az qala bildi. Onu bu postda əvəz edən Bolton isə bütün təcrübə və imkanlarına rəğmən 17 ay işləyə bildi.

ABŞ administrasiyasında en mühüm postlardan biri olan dövlət katibi postu da sabit olmayıb. Tramp artıq ikinci dövlət katibi ilə işləyə bildi. 45-ci prezidentin birinci dövlət katibi Reks Tillerson buna qədər "Ekson Mobil" şirkətinə rəhbərlik etmişdi. Tramp kimi böyük siyasetdə yeni olan Tillersonun dönya ilə böyük neft korporasiyalarının rəhbəri kimi ciddi təcrübəsi vardi. Lakin Tillerson işləyə bildi. Tillerson körfəz ölkələri və Şimali Koreya mövzusunda Trampla yola getməyib. Tillerson isə buna qədər Mə-

hələ ikinci müddətə seçilmək fikrindədir. Hətta seçilməsə belə, birinci prezidentlik müddəti 2021-ci ilin yanvarında biterək. Buna qədər isə yəqin bir çox komanda üzvü ilə vidalaşacaq. 70-dən çox yaşı olan və prezident seçilənə qədər siyasi fəaliyyət təcrübəsi olmayan Tramp sələflərindən fərqli bir iş üslubu ilə tanınır. Media ilə temaslarını azaldan Tramp daha çox sosial media hesablarından açıqlama verməyi sevir və bunundan da media vəsifəsi olmanın birbaşa xalqa xitab elədiyi düşünür. Bu, bir tərəfdən Tramp rəqibi demokratların mediada güclü olmasına cavab olmaqla yanaşı, digər tərəfdən operativlik və xalqa dərahət xitab vəsifəsi olub.

Ancaq Trampın xarici siyaset təcrübəsi və dəyişkən tutumu onun komandasında ciddi dəyişikliyə səbəb olub. Məsələn, vəzifəsinin icrasına

Azərbaycanı dünyaya tənqidan ünvanlarından birindəyik. Bakının Balaxanı qəsəbəsi tariximizin bir parçası, parlaq səhifələrinin yazıldığı məkanlardandır.

Balaxanı adı dünyada ən keyfiyyətli neftin ünvanı kimi göstərilir. Ötən əsrin əvvəllərində təsadüf edən neft bumuna qədər qəsəbə strateji mövqeyinə, Böyük İpek Yolu üzərində yerleşməsinə görə diqqət mərkəzində olub. Qəsəbə Çindən Şimali Afrika, İspaniyaya qədər uzanan karvanların Bakı yaxınlığında əsas dayanacaq, istinad nöqtəsi statusunu əsrlərlə saxlayıb. Şirvanşahlar, Səfəvilər dövrlerinə aid tarixi abidələrin məskənlərindəndir.

Həmin dövredə aid, tariximizə şahidlik edən abidələr - karavansaray, türbə, məscid, Qum hamamı, taxıl anbarlarının bir qismi günümüze qədər gelib çatıb. Dağılıb yerlər bir olmuşları haqda da maraqlı məlumatlar var.

Bu gün Balaxanı qəsəbəsinin əsas tarixi hissəsi tikinti meydancasını xatırladır. Dirçəliş və Səfəvilər küçələrində başdan-başa restavrasiya işləri aparılır, küçələrin qədim görünüşləri bərpa olunur. Qəsəbə sakini illərdir arzuladıqları günləri nehayət ki, yaşayırlar. Qəsəbənin ötən əsrin əvvəllerindəki şöhrətinin qaytarılması istiqamətində işlər gedir. Tarixi abidələr restavrasiya olunur, qədimliyi saxlanılmaqla yenilənir. Qəsəbənin etnoturizm marşrutu qollarından birinə çevrilməsi istiqamətində tədbirlər görülməkdədir.

"Balaxanı sözü yuxarıda ti-kilmiş, hər yerdən görünən ev, yaşayış məskəni mənasındadır. Yerli əhalisi irandilli olduğundan qəsəbənin adı da əhalinin danışq dilindədir - "Bala" hər tərəfdən görünən, "xonə" də ev deməkdir. Qəsəbəyə kənar-dan baxıqda hündürlükde yerləşdiyini sezmək olur. Balaxanı Bakıya yaxın, Abşeron yarımadasının tən ortasında yerləşir. Abşeronundakı sıqnal qala-ları zəncirində Bakı şəhərinə yaxın en son nöqtədir. Vaxtilə kəndin cənub hissəsində Ramana qalasına oxşar, Balaxanı qalası olub. Həmin qala üzərində od qalayıb Bakıya düşmən hücumu haqda xəbərdarlıq edib, tədbir görmüşlər. Təs-süf ki, Balaxanı qalası günümüzə qədər gelib çatmayıb" - qəsəbə sakini, bu yerlərin tarixi ilə bağlı arxivlərdə araşdırılmalar aparmış Bəxtiyar Israfilov belə deyir.

Onun sözlərinə görə, Balaxanı əhalinin yuxarı məhellə adlandırdıqları ərazidə salınmağa başlayıb: "Müxtəlif mənbələrdə Balaxanıda məskunlaşma III əsrətə əlaqələndirilir. Amma bununla da tam razılışmaq olmaz. Eramızın əvvəllerində, eramızdan əvvəl də Balaxanıda yaşayış olub. Həmin vaxtlar məskunlaşma üçün Balaxanıda uyğun şərait, şərtlər olub. Yanacaq kimi neft, su ehtiyacları üçün şirin su çayları olub. Şirin su, balaxanılların "mərəzəo" adlandırdıqları suvarmaya yarlı su mənbələri, yerdən özbaşına çıxan neft çayları əhalinin bu yerlərdə məskunlaşması üçün ideal şərait yaradıb. Şirin su ilə qida eh-

tiyalarını, yanacaq olaraq nefti evlərdəki xüsusi əşyalarda yan-dırmaqla evləri qızdırıblar. Balaxanı qəsəbəsinin əkin sahələri Böyükşor gölünün bu üzündə, Bakı Olimpiya Stadionu ilə üz-üzə olan hissəsindən başla-yaraq üzü Binəqədi istiqaməti-nə uzanıb. Böyükşor gölü bir hissəsi Balaxanı ilə Bakı şəhərinin sərhədində təsadüf edir.

Bərekətli torpaqlarda ekib-biçinə yanaşı ərazidə heyvandarlıq üçün də çox yax-şı şərait və otlaq sahələri olub. Şirin su çayları quruyub aradan getse də, şirin su quyuyları bu gün qalmaqdadır. Ovdan adlandırılan qədim tikili də şirin su quyuşusu üzərində olmaqdə yerli sakinişin şirin suya olan tələbatını ödəmək üçün inşa edilib. Ovdan sözü də yerli əhalinin danışq dilindədir. "O" su, "dan" su üzərində olan tikili mənasın-

dər. Böyükşor gölü yerli sahələr üçün həm də duz mənbəyi olub. Yaşayış üçün şirin su, əkin-biçin, maldarlıq üçün geniş və yararlı torpaqlar, yanacaq kimi neft, qida üçün du-zun olması Balaxanının bina olmasına yol açıb".

Bəxtiyar Israfilov deyir ki, kənd yerli sakinişin "yuxarı məhellə" adlandırdıqları əra-zidən salınmaqla inkişaf edib: "Tədricən məhellələrinin sayı artıb, genişlənib. Aşağı məhellə yaranıb, "Rzaqulu kəndi", "Canhüseyin məhelləsi" adlanan məhellələr salınıb. Kənd bu günü qədər həmin dövrün ənənəvi plan-forma quruluşunu saxlayıb. Evlər bir-birinə yaxın, ensiz küçələr, ən-ənəvi həyətyanı sahələri, möv-cud məhəllə sistemi qalır. Bu gün Balaxanıda qırmızı suvaqlı evlər diqqət çəkir. Bu evlər

ötən əsrin əvvəllerində yaşa-nan neft bumunun yadigarlarıdır".

Balaxanıllar bu tip tikililəri "Nikolayski" evlər adlandırırlar. Bu da təsadüfi deyil. Əsasən, ikimərtəbəli, divarlarının eni 1 metr çatan, tavanlarının hündürlüyü 4 metr 80 sm olan hə-min evlər arxitektura nümunə-ləri olmaqla sonuncu rus çarı II Nikolayın hakimiyyəti illərində inşa olunub. O dövrün Rusiyasında eyni üslublu evlər inşa et-dirilib, oxşarlıqlara görə Balaxanıda evləri da belə adlanıblar.

Bəxtiyar Israfilovun sözlə-rine görə, Balaxanıda qırmızı suvaqlı evlər 1890-ci ildən başlamaqla 1916-ci ilə qədər inşa olunub. Rusiyadakı 1917-ci il inqilabı Azərbayca-na, Balaxaniya da təsirsiz ölüşməyib. Həmin ilə qədər

ise qəsəbə sürətə inkişaf edib, yerli əhalisi varlanıb, böyük varidat sahibi olublar. Bu na qədər isə Balaxanı əhlisi əkin-biçin, maldarlıqla dolanıb, qismən də neft satışı ilə qazanc əldə edib. Müxtəlif mənbələrdə Balaxanıdan Bö-yük İpek Yolu vasitəsi ilə Ərə-bistana qədər neft ticarəti haq-da qeydlər var. Həmsöhbəti-miz deyir ki, ümumiyyətlə isə Balaxanı dünyada neftin ilk dəfə təbii yolla üzə çıxdığı mə-kandır: "Ərəb mənbələrində Balaxanıda olan, yerli sakinişin Qırmezi adlandırdıqları, mənbələrdə isə Germəgəuh dağında neft çayları, neft çəş-mələrində bəhs olunur. "Gərm" isti, "guh" dağ deməkdir. Dağın adı yene də yerli əhalinin danışığı dildədir, İrandilli toponim, yer adıdır. Bu gün də Germəgəuhda yeri qa-

zanda neft çıxır. Qonşu Mə-həmmədi kəndindəki Yanar-dağla Germəgəuh arasında məsafə bir neçə kilometrdir. Balaxanıda neft bumuna qədər əhalinin evlərinin döşəməsi də, tavanı da neftdən əmələ gələn qırla örtülüb. Tavanları çox da hündür olmayan evlərin ortasında vedre dərinliyində neft yandırmaq üçün xüsusi çalalar qazılıb. Çalalara qış ay-larında neft töküb yandırıb, üzərinə dəmir lövhələr qoyulub, tavanlarda ventilyasiya üçün xüsusi yerlər düzəldilib. Uzun qış gecələrində evlərin içindəki yanmış əşyalardan etrafa toplaşır qızınlar. Həmin otaqlar həm də yataq otagi ki-mi istifadə edilib. Ayaqları üzü yanmış əşyalardan istiqamətinə uzanıb, istirahət ediblər".

Bəxtiyar Israfilovla birgə qəsəbənin yuxarı məhəlləsinin kənarında yerləşən, XIV əsrə aid olan, baxımsızlıqdan yarar-sız hala düşmüş Qum hamamına da baş çəkdik. Torpaq altında itib batan bu tarixi abidənin restavrasiyası üçün hazırlıda kompleks işlər görülməkdədir.

Balaxanıda vaxtılı 18 ha-mam olub, hər məhəllədə inşa edilən hamamlar sakınların ixti-yarında olub. Hamamlardan "Xan qızı" və ya "El hamam" əsasən şirin su bulağı ilə eha-tələnib. "Hacı Nəcəfqulu", "Ha-ci Həsən", "Bala Rza", "Şirəli", "Nurbala", "Muğdar" və s hamamlar isə duzlu su ilə təchiz olunub. Bu hamamların əksəriyyəti zamanın amansız külek-lərinin qurbanı olsa da, bəziləri günümüzədək salamat qalıb. Torpağın altında tikilən, Balaxanıda nadir hamamlardan saylan "Qum hamamı" 2 əsas və 16 kiçik otaqdan ibarətdir.


Qum hamamı XIV əsrde, Şirvanşah əmiri Xace Zeyned-dinin göstərişi ilə inşa olunan 40 pillekənli Ovdanın qonşulu-ğundandır.

Bəxtiyar Israfilov deyir ki, bir çoxları Ovdanla Qum ha-mamının yaxın məsafədə yer-leşməsinə görə tikiiləri birləşdirən yeraltı yolların olması ehtimalı da irəli sürürlər: "Əslinde isə Qum hamamı ilə Ovdan arasında yeraltı yol, elə-qə yoxdur. Qum hamamı yerleş-məsinin görə daha hündürdədir, Ovdan isə nisbətən çökəkdə yerləşir. Ovdan sərf sakınların şirin suya olan ehtiyacını qarşıla-maq üçün inşa olunub. Gözəl ta-rixi memarlıq abidəsidir. Cox tə-əssüf ki, uzun illər Ovdan baxımsız qalıb, içənə toz-torpaq dolub. Bu gün Vüqar Şeydabəyov kimi kənd sakinişləri bu tarixi abidəni qumdan temizləyib, içindəki su mənbəyini aşkarlamış üzrədir-lər. Ovdanın 2 metr yaxın hün-dürlüyü olan giriş tağı var, üzü aşağı, yerin derinliyinə doğru 15 metr qədər uzanır və su mənbəyinə çatır. Səhv olaraq Ovdan-dan yaxınlıqladı "Qum ha-mam"na, bəziləri isə bir qədər də irəli gedərək içərişəhərə. Qız qalasına yeraltı yolların olmasını iddia edirlər. Balaxanıda içərişəhərdəki tikiilərin oxşar ar-xitektura həllərinin olması belə qənaətlərə yol açır. Əslinde isə Balaxanıda yeraltı yolların olma-sı haqda məlumatlar mifdən başqa bir şey deyil".

Elşən MƏMMƏDƏLİYEV,
Fotolar Elçin ƏKBƏROV
"Yeni Müsavat"

Balaxanı - təkcə neftlə deyil, qədim tarixi ilə tanınan kənd...

Qəsəbənin ötən əsrin əvvəllerindəki şöhrətinin qaytarılması istiqamətində işlər gedir, tarixi abidələri restavrasiya olunur...



Azərbaycanın vətənən futbolçusu Yunis Hüseynov 1984-1998-ci illər ərzində "Neftçi"nin həyətində 336 oyun keçirib, 101 qol vurub, iki dəfə ölkənin on yaxşı futbolçusu adına layiq görüldü.

Futbolçu karyerasına "Kəpəz"də başlayan Y. Hüseynovun baş məşqçi fəaliyyətində ciddi nəticələri olub.

Azərbaycanın UEFA kubokunun seçmə oyunlarında ilk dəfə tur keçən klubu olan Yevlaxın "Karvan" komandasını onun adına bağlamaq lazımdır. Məhz onun klubu çalışdırıldığı zamanda bu nəticə qazanılıb.

"Xəzər-Lenkəran"ın baş məşqçisi olduğu mövsümde isə komandanı ölkə ikincisi edərək gümüş medal qazandı. Üstəlik, cənub komandası Avrokubok oyunlarında ilk dəfə mərhəle adlamaga da onun vaxtında nail olub.

Ağaselim Mircavadov və Şahin Diniyevdən sonra növbəti həmsəhəbətimiz Y. Hüseynov oldu. Onunla millimizin keçirdiyi son görüşlər, çempionatın səviyyəsi, futbolumuzun problemləri, veteranların susqunluğu barədə danışmışaq. Beləliklə, Y. Hüseynovun "Yeni Müsavat" a müsahibəni təqdim edirik:

- *Yunis müəllim, səhv eləmirəmə isəsizsiniz. Səbəbi nədir?*

- Bəli, elədir. Demək olar ki, il yarımdır heç yerdə işləmirməm. Sonuncu dəfə Gəncənin "Kəpəz" klubunda işləmişəm, sonra komanda I diviziona düşdü. Ondan sonra mənə təklif olmayıb. Ölkə çempionatında 8 klub var, hamisinin da baş məşqiləri işinin başındadır. AFFA-nın Məşqçilər Komitesine dəvət etmişdilər, qəbul etmədim. Mənə görə deyil. Əvvəla, yaşım, enerjim imkan verir ki, məşqçi kimi fəaliyyətini davam etdirim. İkinci, oturmaq istəmirəm. Mənim 54 yaşım var, indi komanda çalışdırın vaxtimdır. Amma kimsə deye bilməsən ki, niyə mənə iş təklif eləmirsəm...

- *Sizin kimi təcrübəli mütəxəssislər bir kanarda qalıb, Ağaselim müəllim, Şahin Diniyev və başqaları... Amma futbolcu və məşqçi kimi elə bir uğurları olmayan Samir Abbasov, Ayxan Abbasov, Aftandil Hacıyev heç vaxt işsiz olmurlar, bir yerdən çıxırlar, başqa yera dəvət olunurlar. Elə bil tapşırıqla olur...*

- Yox, mən bele düşünmürəm. Hər halda onlar kimi gənclərə də yer vermək lazımdır. Nəsil dəyişir, cavanlar da üzə çıxırlar, özlərini təsdiqləmek istekləri olur. Mən onların işinə qiymət vər bilmərəm. Heç bir klubda demək olmaz ki, niyə bele

seçim edirsən. Hər halda öz qərarlarıdır, görünür, onlara inanırlar, etimad göstərirler. Ona görə hansı nəticəni verdiklərini deməyim düzgün çıxmaz. Mən inanıram ki, hər şey yoluna düşəcək, bizə də təklif geləcək. Çünkü enerjimiz çoxdur, işləmək həvəsimiz var.

Xorvatiya zəif komanda deyil. Amma millinin əvvəlki oyunlarına da baxmaq lazımdır. Xorvatiya ilə heç-heçəyə qədər bir xalımız da yox idi, bütün oyunları uduzmuşduq. Macarıstan və Slovakiyaya Bakıda böyük hesabla uduzduq. Ona görə də Xorvatiya ilə oyunda əldə etdiyimiz bir

grupda necə çıxış etdiyini söyləyə bilərik. Hələlik ürəkaçan heç nə yoxdur.

- *Millinin belə çıxışını siz də çempionatda klubların az olması ilə əlaqələndirirsiniz?*

- Birmənəli olaraq deyirəm ki, çempionatda 8 klubun iştirakı azdır. Azərbaycan yığmasının heyətində Xorvatiya ilə

caq. Hazırda ölkə çempionatında keçirilən oyunlara azarkeşlər gəlmirlər.

Azarkeş amili çox vacibdir. Mən özündən götürürəm, azarkeş olanda futbolçu kimi meydanda daha aqressiv, istekli olurdum. Stadionda azarkeş olmayanda oyunçu məsuliyyəti davranır.

da yer olmadı?

- Mən təklif olmuşdu, sonra açıq qaldı. Bu həmin vaxtıydi ki, İsgəndər Cavadovdan qabaq təklif gəlməmişdi. Sonra deyəsən, üstü bağlı.

- *Sizcə, yığmanın hazırlığı baş məşqçisi Nikola Yurçeviç millinin Avro-2020-dəki seçmə oyunlarını yola verməyə gətirilib?*

"Yurçeviç baş məşqçi saxlamayacaqlar"

Yunis Hüseynov: "Futbol veteranlarına iş, maaş verilib, özlərini düşünürlər, onlara futbolun inkişafı maraqlı deyil"



"30 ildir ki, yalandan "bu gün başlayaqq, yaxşı olacaqq" deyə-deyə gəlirik..."

- *Ela milliya da sizi gətirə bilərlər, xarici məşqçi yerli həmkarından farqli nəticə vermir, yığmamız qrupda yenə eyni xalı toplayır...*

- Açığı, mənə indiye qədər milli komandanın təklif olmayıb. Hətta aşağı yaş qruplarında da olmamışam. İndi biz bilmirik ki, hansı kriteriyalara uyğun gələn mütəxəssisleri milliye baş məşqçi götürürəm.

- *Yeri galımkən, millinin son oyunlarını necə qiymətləndirirsiniz?*

- Uşaqlar ezməkdirlər, oynayırlar, vuruşurlar. Amma gəlin etiraf edək, bir xal götürməyi şərtlətmək olmaz. Düzdür,

xalı böyütmək lazım deyil. Onsuz da millimiz hər seçmə mərhəle oyunlarında bir komandaya baş ağırsı olur, bu dəfə xorvatlara problem yaratdıq. Elə o vaxt da Xorvatiya ilə bərabərə qalmışdıq. Amma ümumi nəticədən razı ola bilərik, 5 oyuna cəmi 1 xalımız var. Bundan sonra iki səfər oyunumuz var, heç bir qaranlıya yoxdur ki, rəqiblərdən öz ölkələrinde xal götürəcəyik. Yeni Bakıda Slovakiyaya və Macarıstana uduzmuşuq, onlara səfər görüşləri asan olmayıacaq. Biz yalnız təsliyin axırında ümumi fikir bildirə, millinin bu

görüşdə seçilən bir futbolçumuz varyidi, o da qapıcı Emil Balayev idi.

Əger oyunun ilk dəqiqələrində bizi real qollardan xilas eləməsəydi, xorvatlara belə də 0:4 hesabı ilə meğlub olaçaqdı. Bəs, Emil niyə belə çıxış edirdi? Çünkü legioner həyatı yaşayır, Qazaxıstan çempionatında oynayır, "Tobol"da çıxış edir, orada isə səhv etmərəmə, 12 klub rəqabət aparıır.

İkinci seçilən hücumçumuz Ramil Şeydayev idi, onda da xorvatların müdafiəsinə çətinlik yaratmağı bacarırdı.

Şeydayev Moskva "Dinamo"da çıxış edir, Rusiya çempionatında güclü rəqiblər görür. Bizim uşaqlar xaricə çıxsalar, legioner həyatı yaşasalar yaxşıdır. Belə 8 klublu çempionatda inkişaf olmur. Əger həmin klublardan 5-i güclü olsayıd, çempionluq üçün mübarizə aparsayıd, inkişaf mümkün idi.

Bu gün o səviyyədə komandalar yoxdur, liderlik uğrunda "Qarabağ" və "Neftçi" döyüşür, yalnız onları fərqləndirmək lazımdır.

Qalan klublar isə bərabər səviyyədədir, mübarizə, rəqabət getmir. Güclü rəqabət olanda futbolçu motivasiyalı olur. Bu gün klublara dəstək verməyə sponsorlar da yoxdur. Bu da ayrı bir problemdir. O vaxt çempionatda 16-18 klub iştirak edirdi, əksəriyyəti regionlardan idi. Bu gün ilk növbədə futbol bölgələrdə inkişaf etməlidir. Regionlarda klublar olanda oyunçular yetişəcək, milliye oyunçu çağırmaq üçün baş məşqçinin əlində daha çox seçim imkanı ola-

- *Amma klubların çox olduğu vaxtda da komandalar, millimiz beynəlxalq görüşlərdə ciddi nəticə əldə etmirdilər...*

- O vaxt reytingimiz aşağı idi, rəqiblərimiz güclü olurdı. Düzdür, onda da legionerlər varydı. Amma təzə-təzə başlayırdı. "Qarabağ" həmin heytə neçə il sonra Avroliqanın qrupuna düşdü, "Neftçi", "Qəbələ" qruplara çıxdılar. Bütün bunlar yavaş-yavaş, reyting yüksəyiğə reallaşır. Amma həmin vaxt çempionat daha yaxşıydı.

Səviyyəli legioner olmurdu, amma rəqabət yüksək idi. Bir məsələni də nəzərə alın ki, klublarda baş məşqçilər 2-3 il işləyirdilər, sonra başqası gətilirdi. Əger çox çalışsayıdılarsa, belə nəticəsi olardı.

- *Elə onu soruşacaqdım, bəlkə Qurban Qurbanov 10 ildən çoxdur "Qarabağ"ı çalışdırır deyə indi komanda nəticə verir?*

- Qurban Qurbanova inam varyidi. Başqası gələndə sistəm dəyişir, nəticə vermək çətin olur. Qurbanla 11-12 ildir ki, işləyirlər.

- *Yunis müəllim, AFFA Məşqçilər Komitəsi nə iş görür? Siza elə gəlmir ki, bu komitə mütəxəssisləri susturmağa hesablanıb?*

- Mən bu barədə bir söz deyə bilmərəm, qərarı özləri verirəm. Bayaq dədiyim ki, mənə təklif gəlməmişdi, imtina elədim. Orada tanınmış məşqçilər var, onların futbolmuzun problemləri ilə bağlı sözlərini deməyi lazımdır, inkişaf üçün bilik verməlidirlər.

- *AFFA Gəncədə birinci diviziona da komanda çıxardı, yeni baş məşqçi göndərildi, kurator İsgəndər Cavadov təyin olundu. Maraqlıdır, niyə gəncəli balası olan Yunis Hüseynova ora-*

- Mən onu deyə bilmərəm. Hər halda onun qarşısında hədəf qoyulub ki, milli yaxşı yere gətirilsin. Biz gələcəyi gözləmeliyik. Amma fikrimcə, bu tskildən sonra Yurçeviç saxlamayacaqlar.

Mən həmişə demişəm ki, yerli məşqçi millinin başında olmalıdır. Çünkü uşaqların psixologiyasını bilir, bütün çempionat oyunlarınına baxır, oyunçuları tanır, kimin nəyə malik olduğunu bələddir.

Ona görə gərek üç oyun dan sonra yığmada nələr dəyişəcək? Mən hesab edirəm ki, olimpiya millimizdə də yerli məşqçilər olmalıdır.

- *Yaxşı olmaz ki, ölkənin futbol mütəxəssisləri, veteranlar bir araya gəlsinlər, hamını narahat edən problemləri açıq şəkildə desinlər?*

- Çətin ki, futbol veteranları bir araya gəlsinlər. Bəziləri özünü düşünür, ola bilə asılılıq da var, danişmaga çəkinirlər. Çünkü iş, maaş verilib, o veteranlar heç Azərbaycanda futbolun inkişafında maraqlı deyillər.

Ancaq ömrünü futbola qoyanlar var ki, sözləri deyə bilərlər. Biz ne istəyirik? İstəyirik ki, inkişaf getsin, kaş ki 2020 Avropa Çempionatında çıxış edə bilək.

Amma bu gedisi ümidi deyiləm ki, yaxın illərdə ölkə futbolunda yaxşı nəticələr olacaq. Bir 30 il qabaq demişdim ki, bu gün başlasa qədər yaxşı olacaq. Biz elə 30 ildir ki, yalandan "bu gün başlayaqq, yaxşı olacaqq" deyə-deyə gəlirik...

□ **Emil SALAMOĞLU**
"Yeni Müsavat"

Sentyabrin 26-na, yeni yəni tədris ilinə sayılı günlər qalıb. Şagirdlər qədər valideynlər də həyəcanla həmin günü gözləyir. Xüsusən də övladları ilk dəfə məktəbə gedəcək valideynlərin həyəcanı daha böyükdür. Valideynlər bağçadan sonra ilk dəfə məktəbə qədəm qoyacaq, həyətlarının yeni mərhələsinə keçəcək övladlarının məktəbə, müəllimlərə, dəslərə necə adaptasiya olunacağını düşünür.

Məlum məsələdir ki, məktəbə ilk qədəm qoyan uşaqların demək olar ki, böyük qismi ağlayır, valideynlərdən ayrılmışdır, bir bəhanə ilə məktəbdən yayınmağa çalışırlar. Əlbəttə ki, təkcə məktəb ləvazimatları, geyim deyil, eyni zamanda uşaqların psixoloji olaraq da məktəbə hazırlamaq əsas məsələdir.

Bəs uşaqları ilk dərs gününə necə hazırlamalı?

Mövzu ilə bağlı **psixoloq Ramil Nəcəfli** "Yeni Müsavat"da daşıb: "Əvvəlcə bildirim ki, adətən məktəblilərin müxtəlif dövr psixologiyası var, bu kateqoriyaları yaşa görə bir-birindən fərqləndirmək lazımdır.

Ən çətin dövrlərdən biri uşaqın ibtidai sinfə adaptasiyasıdır. Bu da əsasən 6-7 yaş dövrünə aiddir. İkinci çətin dövr yeniyetməlik dövründür, hansı ki, yeniyetməlik böhranı artıq tanışdır. Bu kritik bir dövr sayılır. Qeyd edim ki, yeniyetməlik fərqli yaşlarda ola bilir. Uşaqların bəziləri bu dövrlərdən baş verir. Bu yaş dövrlərində yeniyetmələr evdə valideynləri, məktəbdə müəllimləri və ya etrafındakılar tərəfin-

Birinciləri ilk dərs gününe necə hazırlamalı? - Psixoloq tövsiyələri



diklərini etmək istəyində olurlar. Dəslərə qarşı bigənəlik, maraşın azalması müəllimlərə tabe olma kimi hallar baş verir. Bəzən intiharlar da bu yaş dövrlərində baş verir. Bu yaş dövrlərində yeniyetmələr evdə valideynləri, məktəbdə müəllimləri və ya etrafındakılar tərəfin-

dən başa düşülmədikləri, dinlənilmədikləri halda mənfi vərdişlərə yiyələnir və ya intihara cəhd edirlər. Valideynlər uşaq, müəllimlərənən şagird arasında münasibətlər sağlam qurulduğdu bu halların baş vermesi də azalacaqdır. Beləliklə, əsas mövzumuz uşaqların ibtidai sinfə, ilk dərs

gününə adaptasiya olunması məsələsi olduğundan deyə bilərəm ki, uşaqlar bu məsələyə müxtəlif reaksiya vera bilir. Əsasən uşaqın hansı mühitdə böyüdüməsindən, şəxsi fərdi xüsusiyyətlərindən, valideynlərinin necə tipdə olmasından, eyni zamanda məktəb haqqında ona

deyilənlər, məlumatlandırma-dan çox şey aşlıdır. Bəzən uşaqla məktəb haqqda təsəvvür-lər yaranır və ona əsasən məktəbə uyğunlaşır. Yəni yaşından və xüsusiyyətdən asılı olaraq, kiçik məktəblilərin psixologiyası fərqlidir. Onlar ilk dəfə olaraq valideynlərdən ayrılaraq evdən kənarada orurlar. Beləliklə, uşaqları məktəbə adaptasiya etmek üçün ilk növbədə valideynlərin üzərinə yük düşür. Belə ki, valideynlər məktəbə getməzdən əvvəl övladların məktəb haqqında azəciq da olsa əyləncəli formada məlumat vermeli, məktəb haqqında onlarda maraqlı təs-sürat yaratmalıdır. Məktəbin təkcə təlim-tərbiyə deyil, həm də uşaqlar üçün gözəl, əyləncəli məkan olduğunu aşşlamaq lazımdır. Uşaqlar günün az qala, yarısını məktəbdə keçirir. Məktəbdə uşaqın vaxtının necə keçməsi çox vacibdir. Bu da məktəbin şagirdlər üçün yaradıldığı şərait və mühitdən asildir".

Psixoloq hesab edir ki, uşaqların məktəbə adaptasiya olunmasında müəllimlərin də

böyük rolu var: "Bu məsələdə müəllimlərdən çox şey asıldır. Müəllimlərin davranışları, rəftarı, uşaqlara göstərdiyi qayğılar bu məsəldə mühüm rol oynayır. Məlum məsələdir ki, məktəbə ilk dəfə qədəm basan uşaqlar həle bağça ilə bağlı təssüratlarından tam ayrlı bilmir. Bunun üçün də dərs müddətində bağça elementlərindən istifadə olunmalıdır. Məsələn, sayıları, hərfləri na-gıl, əyləncəli formada anlatmaq daha məqsədə uyğundur. Müəllimlər anlamalıdır ki, 6-7 yaşlı uşaq həle körpə sayılır. Bunun üçün də dərslərə bir şirinlik qatmaq lazımdır ki, uşaq məktəbə bağlanınsın".

Psixoloq qeyd etdi ki, dəslərin aşilanması zamanı uşağı çox yüklənmək olmaz: "Valideynlər uşaqlara çox da yüksəlməlidirlər. Həddən artıq qayğı da düzgün deyil. Burada fərdi yanşımalar çox önemlidir. Bunun üçün də öncədən uşaqın öz psixologiyasını bilmək vacibdir".

□ **Xalida GÖRAY,**
"Yeni Müsavat"

Uşaq çox, bağça az - Bakının "qanayan yarası"

Ekspertlər bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsini zəruri sayır

Yeni tədris ilinin başlanması bir çox valideynlər üçün həm də uşaq bağçası problemini aktuallaşdırır. Böyük uşaqını məktəbə qoyan ailələr yaşa kiçiklərin bağçaya yerləşdirmək üçün cəhdlər edərkən ciddi problemlə üzləşirlər. Cünki dövlət bağçalarında, xüsusən də nisbotən temirli, normal şərtləri olan bağçalarla uşaq yazdırmaq ciddi problemlərə çevrilir. Bəzən evinin yaxınlığında yerləşən uşaq bağcasına müraciət edəndə bu cavabla qarşılıqlısan: "Yaxın 2 il üçün yerimiz doludur. Boşuna gözləməyin".

Amma bəzən boşuna gözlemek əvvəzinə direktora müəyyən miqdarda, adı "şirinlik" olan qeyri-rəsmi ödənişi, yəni rüşvəti ödəyəndən sonra o bağçada uşaq üçün yer de tapılır, çarpayı da, hətta mülliime ştatı da peydə olur. Ve heç bir valideyn bununla bağlı şikayət etmək istəmir. Çünkü şikayət avtomatik olaraq uşaqın onsuza da bağçaya qəbul edilməməsi ilə nəticələnəcək, işleyən valideyn uşaqını yerləşdirmək üçün eləvə əziyyət çəkəcək və sair.

Bəs problemi necə həll etməli?

Araşdırmalar göstərir ki, Bakı şəhərində uşaqların yalnız 17 fəizi bağçaya gedir. İşleyən valideynlər isə əsasən dayələrin idmətindən istifadə etməye üstünlük verirlər. Bu isə nə maddi cəhətdən, nə də uşaqın hərtərəfli böyüməsi baxımından sərfəli deyil. Bundan başqa, uşaqı məktəbə hazırlamaq məqamı çatanda dayəyənən eləvə pedaqqoq da tutmali olurq ki, bu da xeyli xərc de-məkdir.

Qişa hazırlıq və elektron qaydada qəbul - ümidi ləri doğruldacaqmı?

Paytaxtda qişa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbə-qədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlə-



nuna kimi həyata keçiriləcək, bu istiqamətdə işler davam edir.

Hazırda ölkədə 1672 məktəbə-qədər təhsil müəssisəsi və uşaq bağçası var. Bu say məktəbə-qədər təhsil müəssisələrinə getmələn uşaqların hamisini tam əhatə etmər. 1672 uşaq bağçasında ümumi plan yeri 125 minidir. Bu da bağçaya yaşı uşaqların yalnız 25 fəzilini əhatə edir. Bu, ki-fayət qədər az rəqəmdir. Bakıda 350-yə yaxın məktəbə-qədər təhsil müəssisəsi var. Son illər erzinde Heydər Əliyev Fondu tərəfindən bu sahədə ciddi şəkildə təmir, tikinti-bərpa işləri aparılıb. Yeni bağçalar müasir standartlar-a cavab verir. Burada tərbiyə və tədrisə meşğul olanlar arasında müasir bilik və bacarığa malik olanlar azdır.

2017-ci ildə Milli Məclis tərəfindən qəbul edilən "Məktəbə-qədər təhsil müəssisələrinə uşaqların qəbulunda negativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib. Bildirilib ki, qəbul məsələləri nəzarətə götürülüb və bağçalarla qəbulun elektronlaşdırılması işləri artıq bu ilin so-

təhsil müəssisələrinde yalnız ali təhsili olan şəxslər çalışmalıdır.

Ekspertlər narazılıq edir ki, bizim müəssisələrdə çalışan 20 min müəllimin 40 faizi orta ixtisas təhsilli dir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. 10 faizinin ümumiyyəti, təhsili yoxdur.

Xatırlaqla ki, uşaq bağçaları 2011-ci ilin dekabrına qədər Təhsil Nazirliyinin tabeliyindən alınaraq İcra Hakimiyyət-lərinin tabeliyinə verilir. Məktəbə-qədər təhsil müəssisələrinin Nazirliyinin tabeliyindən çıxarılmasının bu sahədə olan problem və şikayətlərə yol açdığını demək olar.

Uşaq bağçalarının icra hakimiyyətlərindən alınması məsəlesi ilk dəfə Təhsil Nazirliyi tərəfindən gündəmə gətirilib. Nazirlik bu-nu qurumun ümumtəhsilin ilk pil-ləsi olan uşaq bağçalarına nəzər funksiyasını yerinə yetire biləməsi və buna görə də məktə-

be hazırlığın səviyyəsinin aşağı düşməsi ilə əsaslandırır.

Qeyd edək ki, bir sıra ekspertlər də hesab edirlər ki, bağçalar nazirliyin tabeliyinə verilməlidir.

Kimlər bağça aça bilər?

Azərbaycanda xeyli sayıda özəl uşaq bağçaları da var. Qanunvericilik də uşaq bağçası açmaq üçün sahibkarlara müəyyən imkanlar verir. 2016-ci ildə Azərbaycan prezyidentinin "Sahibkarlıq fealiyyətinin xüsusi razılıq (lisensiya)" tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisensiya) verilmesi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fealiyyətinin xüsusi razılıq (lisensiya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisensiya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, iqtisadiyyat Nazirliyinə həvalə

edilib.

Həmin fərmanla təsdiq edilən "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödenilən dövlət rüsumunun məbləğləri" məktəbə-qədər təhsil müəssisələri üçün 1250 manat təsdiqlənib. Bundan əvvəl həmin qiyət 2500 manat idi.

Məktəbə-qədər təhsil müəssisəsi açmaq üçün müvafiq formada ərizə tələb edilir. Eləcə də, sahibkar məxsus dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti, obyektlərdən her biri üçün istifadə hüququnu (mülkiyyət hüquq, icare, istifadə və s. əsəslər) təsdiq edən sənədin surəti, Azərbaycan Respublikası Nazirler Kabinetin tərəfindən müəyyən edilmiş əlavə şərtləri eks etdirən sənədlər (təhsil müəssisəsinin pedaqqoji, elmi-pedaqqoji işçiləri haqqında məlumat; mad-di-texniki baza və təlim-tərbiyə prosesinin teminatı haqqında etrafı məlumat), dövlət rüsumunun ödenildiyini təsdiq edən sənədin təqdim olunması istenilir.

1 günlük ərzaq norması 1 manat 65 qəpik olsa da....

"Yeni Müsavat"ın sorğusuna əsasən, Azərbaycanda aylıq ödənişi ən aşağı olan uşaq bağçaları üçün 200 manat nəzərdə tutulub. Amma lüks uşaq bağçaları var ki, onların aylıq ödənişi 500-1000 manat cıvarındadır.

Maraqlıdır, bəs ümumən normativlərə əsasən, uşaq bağçalarında qida rasionunun məbləği nə qədərdir?

Bir neçə il önce Bakı Şəhər İcra Hakimiyyətindən mətbuata bildirilib ki, hazırda dövlət büdcəsində 1 uşaqın 1 günlük ərzaq norması 1 manat 65 qəpik nozərdə tutulub. Nazirler Kabinetinin standartlarına əsasən isə həmin məbləğ 3 manatdan yuxarı olmalıdır.

□ **Sevinc TELMANQIZI,**
"Yeni Müsavat"



ÜSAVAT

Son səhifə

N 190 (7360) 14 sentyabr 2019



Evindən ilan çıxdığı üçün milyoner olmaq istəyir

ABŞ-in Merilend ştatındaki Annapolis şəhərində yaşayan ailə satın aldığı evin əvvəlki sahibini, habelə rieltor şirkətini məhkəməyə verib. Onlar maddi və mənəvi təzminat qismində 2 milyon dollar tələb edirlər. 4 yaşılı oğlu və 9 aylıq qızı olan Cudi Bruks deyir: "Evi alanda sevinmişdik. Çünkü gözəl evdi. Təmirə başladıq. Lakin az sonra evdə ilanla qarşılaşdım. Çox qorxsam da, ərimin köməyi ilə ilanı öldürdüm. Daha sonra qızım 4 aylıq olanda onun çarpayışında qırılıb yatmış ilan gördüm. Bir qədər keçdi, evdə ilanlar qaynaşmağa başladı. Evi tərk etdik, çünkü o zəhərli ilanlar hamımızı öldürə bilərdi".

Cudinin əri Ceffin dediyinə görə, 2014-cü ilin dekabr ayında bu evi 410 min dollara satın alıblar. Daha sonra ailə evdə genişmiyən təmirə başlayıb və binnani normal hala salıblar. İndisə evdə çoxlu ilan olduğunu üçün orada yaşamaq mümkün deyil. Bu səbəbdən də Trakston roud, 631 ünvanda yerləşən evin sahibləri Ceff və Cudi Brukslar məhkəməyə üz tutaraq Barbara van Horn, Coan Broseker, habelə "Champion Realty, Inc." və "The Joan Broseker Revocable Trust" şirkətlərindən 2 milyon dollar tələb edirlər.

Rieltor şirkətləri "məhkəmə prosesini şərh etmərik" deyərək olayla bağlı açıqlama vermeyiblər.

Pişikləri bir aylığa 90 dollara kiraya verirlər

Aİmaniyanın Köln şəhərində bu günlərdə qəribə bir firma fealiyyətə başlayıb. Kiraya pişik firması bir neçə günlüyü, hətta aylığa pişik sahibi olmaq istəyənləri arzusuna çatdırır. Firmanın 37 yaşılı sahibi Mark İvon deyib ki, onlara daha çox gənc qızlar və valideynlər müraciət edir.

Qızlar rəfiqələrindən və ya sevgililərindən ayrı qalanda təsəllini bu yumşaq tüklü heyvanda tapırlar. Valideynlər isə hesab edir ki, uşağa sevgi hissi aşılamaq üçün onu heyvanlara yönəltmək vacibdir. İlk növbədə uşağa pişik kimi zərərsiz heyvanın



köməyi ilə heyvan sevgisi aşılır. Pişiklərin bir aylığ kirayəsi 90 dollar civarındadır. İstəyənlər bir neçə

gündük və ya həftəlik də pişik kirayələyə bilər ki, bu da günlük 3 dollar anlamına gelir.

Ana südü öncə susuzluq, sonra ölümə sabab olmuş



Körpələrin minimum 6 aya qədər ana südü ilə qidalanması həkimlərin hər zaman səsləndirdiyi tövsiyələrdəndir. Britaniya və İrlandiya həkimləri kifayət qədər ana südü içməyən körpələrin xəstelikləri ilə bağlı araşdırma aparıblar. Amma araşdırma zamanı məlum olub ki, ana südü uşaqda ciddi surətdə dehidrasiyaya (susuzluğa) səbəb olur.

Hazırda xəstəxanalarda bununla bağlı statistik məlumatlar toplanır. Kəskin hipernatremik susuzluq nadir, lakin ölümçük bir hal kimi xarakterize olunur. Güman edilir ki, südverme populyarlaşdırıqla, belə halların sayı arta bilər. Lokal tədqiqatlara əsasən, bəzi xəstəxanalara həftədə bir dəfə körpələr dehidrasiyasının mü-

Burnu və gözü olmayan uşaqda yeni üz hazırlanacaq

ABŞ-in Cənubi Karolina ştatında gözləri və burnu olmadan dünyaya gələn Kasidi Hoper adlı gənc qız on beş gün ərzində yeni bir üz hazırlanacaq. Sarlotta şəhərindəki Levin Uşaq Xəstəxanasından verilən açıqlamaya görə, hazırda 16 yaşında olan Kasidinin başından alınacaq sümür və qıçıraqlardan ibarət həqiqi bir burun hazırlanacaq. Beləcə, gənc qız dünyaya gəldiyi ilk gündən etibarən nəfəs ala və iyliyə biləcək.

ABC Nyus kanalının xəbərinə görə, üzündəki əskikliklərdən savayı heç bir sağlamlıq problemi olmayan Kasidinin üzündə göz və burun dəlikləri açıqlaşdırılmışdır. Buna görə gənc qızın açılan burun dəlikləri qıçıraq və sümükden ibarət həqiqi bir burun "qoyulacaq". Kasidinin göz boşluqlarına daha önce protez göz də qoyulubmuş. Amma gənc qızın böyüməsi ilə bu gözler istifadəsiz hala gelib. Ona görə də protez gözlərin yerinə yeni protezlər qoyulacaq.

Bunları bilirsizmi?

* Avstraliyada uşaqların siqaret alması qadağan, çəkməsi isə sərbəstdir.

* Dil insan bədənidəki en güclü əzələdir

* Tarixin ən qısa savaşı İngiltərə ilə Zənzibar arasında olub. Müharibə başlayandan 38 dəqiqə sonra Zənzibar təslim olub.

* "American Airlines" 1987-ci ildə menyusundan sadəcə 2 ədəd zeytunu çıxararaq 40 min dollar qazanc əldə edib.

* "Donald Duck" çizgi filminin qəhrəmanı olan ördək şalvar geyinmədiyi üçün Finlandiya televiziyalarında nümayiş etdirilmir.

* 1666-cı ildə baş verən böyük London yanlığında şəhər tamamilə yanıb. Ancaq yanın zamanı cəmi 6 nəfər yaralanıb.

* İngiltərə şahzadəsi Çarlz və Uilyam heç vaxt eyni təyyarədə səfər etmirlər. Səbəbi isə təyyarədə qəza baş verərsə, ölkənin eyni anda iki şahzadəsinə itirməsinin qarşısını almaqdır.

* Bəzi ölkələrdə edam üsulu kimi istifadə edilən elektrik oturacağının diş həkimi icad edib.

* Kəpənəklər dadı ayaqları ilə hiss edirlər.

* Taylandda alt paltarı geyinmədən gəzmək olmaz.

* Sinqapud metrosunda saqqız çeynəyənlər tutulur.

* Kanadada toplu içərisində xoruldayaraq yatmaq qanuna ziddir və belə insanlar hətta məhkəməyə də verilir.

* Sümüklübökəklərin 4 ədəd burnu var.

* ABŞ-da yaşları 20 ilə 29 arasında olan zənci kişilərin üçdə biri hebsxanada saxlanılır.

Kassir 1300 alicinin bank kartının məlumatlarını uğurlayıb

Yaponiyanın Tokio şəhərində 1300 alicinin bank kartının məlumatlarını uğurlayan kassir həbs olunub. Kartların 16 rəqəmli kodunu, sahiblərin ad



və soyadlarını, eləcə də digər şifrələri göz yaddaşı ilə yadda saxlayan kassir bütün məlumatları bloknottunda qeyd edib. Daha sonra o, onlaysın şəkildə alış-veriş edib. Əldə etdiyi əşyaları lombarda təhvil verən gənc aldığı pulu ev kirayəsi və qidalanmasına xərcləyib.

Yaponiyalı növbəti sıfarişi zamanı ələ keçib. Belə ki, sıfariş verdiyi çantalar üçün 2500 dollar ödəniş edən gənc əşyaları kuryer yox, polis çatdırıb. Onun evindən həmin bloknot da tapılıb.

İntihar edən işçinin müdürü 500 min dollar kompensasiya ödəməlidir

Yaponiyanın məhkəmə normadan kənar iş prosesinə, iş yüküne görə intihar edən işçinin ailəsinə 500 min dollar kompensasiya ödənilməsi barədə qərar çıxarıb. Məhkəmə zamanı



məlum olub ki, intihar edən kişi aylıq 200 saat iş saatına dözə bilməyib. Ona ay ərzində cəmi bir dəfə intiharət günü verilib. Yapon bu rejimdə 2007-ci ildən etibarən çalışıb. Bundan başqa, o, müntəzəm olaraq rəhbərlik tərəfindən təzyiq və təhqiqə məruz qalırmış. Məhkəmə kişinin intiharında ruhi pozğunluq və intihara sövq etmə faktını qabardıb.

Mərhumun ailəsi rəhbərlidən məhkəməyə şikayət edib. Ailəyə kompensasiyani Sun Challenge restoran şəbəkəsi ödəyəcək. Xatırladaq ki, bu, Yaponiyada geniş yayılmış haldır və işçilərin istismarı adı sayılır.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yüksəlib, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Zahid SƏFƏROĞLU

Lisenziya N: B 114
SAYI: 3.050